



Qalmaqalla işdən çıxarılan icra başçısının başı yenə dərdə - cinayət işi açıldı

yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 12 dekabr 2018-ci il Çərşənbə № 266 (7155) Qiyməti 60 qəpik

Gündəm

Bu gün mərhum prezident Heydər Əliyevin anım günüdür



Səhər saat 8:00-dan tədbir tam başa çatanaqədək Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyət qoyulacaq

yazısı səh.3-də

Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

yazısı səh.15-də

İrənin Sərhəd Qoşunları komandanı Bakıda

yazısı səh.4-də

Rektorlar 5 illik təyin ediləcək - ekspert dəyərləndirməsi

yazısı səh.3-də

Söyün Sadıqovun qalmaqallı açıqlamalarına deputatdan reaksiya

yazısı səh.4-də

Müxalifət zirvə görüşü - dəvətlilər iştirak edəcəkm...

yazısı səh.6-da

Paşinyan ordusu ilə savaş daha asan olacaq - səbəblər

yazısı səh.9-da

Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya

yazısı səh.10-da

Qarabağ Komitəsi BŞİH-dən məhkəməyə şikayət edir

yazısı səh.12-də

Putinin evinə təbrik göndərdiyi professorun Bakıdakı mülkünü əlindən alıblar

yazısı səh.13-də

Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı

yazısı səh.15-də

“QOYMAYIN, ÜSTÜMÜZƏ RASİM GƏLİR” - ARMATUR BAZARINDA İNHİSARÇI OYUNLARI

“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırır; monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verilib; o, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir

yazısı səh.5-də



Ermənistanə türk “xilas kəməri” - işğalçı çarəsiz durumda

İnqilab liderinə ilk təbrik ABŞ-dan gəldi, düşmən ölkənin taleyi isə Bakı və Ankaranın əlində qalır; İrəvan gec-tez qonşu türk paytaxtlarına üz tutmaq zorunda qalacaq; **rusiyalı şərhçi**: “Əliyevlə iki dəfə görüşən Paşinyan başa düşür ki...”

yazısı səh.8-də



Ziyafət Əsgərov

Vitse-spiker:
“O qüvvələr çalışırlar ki, Azərbaycanda terror törətsinlər”

yazısı səh.6-da



“Eldar Namazov:
“Ermənilər iməkləyə-iməkləyə Qərbə doğru getmək istəyirlər”

yazısı səh.7-də



Eldar Mahmudovun Atatürk Parkındakı restoranı sökülür

yazısı səh.15-də

Dekabrın 12-si Azərbaycanın sabiq prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leningradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə

Bu gün mərhum prezident Heydər Əliyevin anım günüdür

Səhər saat 8:00-dan tədbir tam başa çatanaqədək Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyət qoyulacaq



ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçıların cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin

münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda,

sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycanın prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən prezident se-

çilib.

2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Sürücülərin nəzərinə: bu yollar bağlı olacaq

Anım günü ilə əlaqədar mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanaqədək, Parlament prospektində Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyət qoyulacaq.

Bu barədə virtualaz.org-a

açıqlamasında Bakı Şəhər BPI Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, anım mərasimi başa çatanaqədək Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanında, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək: "Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər".

□ **Musavat.com**

Azərbaycanda rektorlar 5 illik təyin ediləcək

Ekspertlər hesab edirlər ki, bu fərman ölkədə təhsilin inkişafına dəstək olacaq

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. Bununla bağlı prezident İlham Əliyev "Təhsil haqqında" Qanununun tətbiqi edilməsi barədə" fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Uzun zamandır ekspertlər bildirdirdilər ki, bir şəxsin uzun müddət rektor vəzifəsində qalması universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir edir.

"Yeni Müsavat"a danışan təhsil ekspertləri bu xüsusda fərmanı yüksək qiymətləndirib, bunun təhsil sahəsində hansı dəyişikliklərə səbəb olacağı barədə danışblar.

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat"a bildirib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda bir çox məsələlər öz əksini tapmayıb:

"Ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektorlar, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər öz əksini tapmayıb. Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə həttə 30 ilə qədər bir adam rəhbərlik edirdi, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inki-

şafın şahidi olmurduq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor kimi çalışıblar. Hazırda da bu vəzifəni uzun müddət tutanlar var. Siyavuş Kərimi 18 ildir ki, Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhad Bədəlbəyli 28 ildir Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 ildir Azərbaycan Memar-



lıq və İnşaat Universitetinə, Havar Məmmədov 20 ildir ki, ali təhsil müəssisələrində rektor kimi çalışır. Son illərdə Azərbaycan təhsili inkişaf yolunda, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bunun əsas səbəbi onların fəaliyyətlərindəki müddətsizliklə bağlıdır. Rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət tə-

sir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytingində irəli getməkdə maraqlı olacaqlar".

Ekspert bildirib ki, prezident tərəfindən "Təhsil haqqında" Qanuna edilən əlavə çox böyük ideyadır və ciddi dəyi-

şikliyə səbəb ola bilər: "Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaraacaq. Təklif edirəm ki, bundan sonra rektorların vəzifəyə gətirilməsi də dəyişsin. Bunun üçün 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsuldür. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinat var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərti ilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təkəür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Administrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəaliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır, universitetlərimiz dünyada mövqad olan universitetlərə yaxınlaşmalıdır. Rektor menecer olmalıdır, yenilikçi olmalıdır, dünya təhsilini yaxından izləməli, universitetin fə-

aliyyətini buna uyğun həyata keçirməlidir".

Təhsil eksperti Etibar Əliyev bildirib ki, rektorların müddətli təyinatı məsələsini illərlə qaldırıblar: "Nəhayət ki, ölkə başçısının bu məsələyə münasibəti müəyyənleşdi. Rektorların müddətsiz təyinatı onlarda arxayınçılıqı gücləndirir. Bu səbəbdən təhsilin keyfiyyəti zamanın ixtiyarına buraxılırdı. Bundan sonra hər bir rektor 5 il müddətində bütün bilik və bacarığını universitetin inkişafına yönəldəcək. Həm də universitetin tarixində qalmaq şansı da yaddan çıxarmaq lazımdır. Tarix göstərir ki, universitetlərdə islahatlara ən çox imza atan rektorlar az müddətdə çalışmış rektorlar olublar. Mənim də bitirdiyim Bakı Dövlət Universitetinin timsalında Yusif Məmmədəliyevin, Şəfayət Mehdiyevin, Cəfər Xəndənin, Yəhya Məmmədovun və başqalarının adlarını çəkmək olar. Rektorların 5 il müddətinə təyinatı, həm də universitetdə digər alimlərin də rektor olmaq şanslarını artırır. Ancaq müddətsiz rektorluq institutu pessimist mühihi gücləndirirdi. İndinin özündə elə rektorlar var ki, 5 il müddətində çox böyük işlər görüblər. Onlar pragmatik rektorlardı və zaman faktoru onlar üçün önəmli deyil. Düşünürəm ki, 5 il müddətində universitet rektorunun fəaliyyəti mütləq olaraq monitorinq ediləli, universitet həmin müddətdə akkreditasiyadan keçməlidir. Artıq müstəqil Akkreditasiya Bürosunun yaradılmasının da vaxtı çatıb. Məncə, bu mühüm və ciddi məsələ də ölkə başçısının diqqətinə çatdırılmalıdır".

□ **Əli RAİS,**
"Yeni Müsavat"

Dekabrın 10-da İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi iki ölkə sərhəd komandanlarının iclasında iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə baş tutub. İranlı generalın səfərinin əsas məqsədi iki ölkə arasında münasibətlərin gücləndirilməsi və müştərək sərhədlərin təhlükəsizliyinin artırılmasıdır.

General Rzayi və rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də ölkə başçısı İlham Əliyevin qəbulunda olub. Dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarnın həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib. Ölkələrimizin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlət başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu deyib. Prezident İlham Əliyev İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzulayıb.



İranda Sərhəd Qoşunları komandanı Bakıda

Embarqolar dövründə Tehranın Azərbaycanla etibarlı əlaqələrə ehtiyacı var



O, Azərbaycan prezidenti ilə yenedən görüşməkdən, dövlət başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini deyib, Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirdi. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov da dekabrın 11-də general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.

İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci və ən ağır mərhələsi noyabr ayının əvvəlində başlayıb və Tehran hakimiyyəti üçün ağır sınağa çevrilib. Və təbii ki, bu zaman İranın qonşularına, xüsusən də Azərbaycan kimi böyük neqliyyat infrastrukturunu olan ölkəyə ehtiyacı olacaq.

rüyanı etiraz dalğasının arxasından xarici kəşfiyyat orqanları çıxırdı. Bu ilin sentyabrında isə ərəblər yaşayan Əhvaz şəhərində İran ordusuna qarşı terror hücumu baş verdi. Ötən ay isə İran ordusunun 14 hərbiçisi Pakistana aparılıb. Yəni indi Tehran sərhədlərdən gələn təxribatlardan çox narahatdır. Pakistan hakimiyyəti üzərində

İranla hazırda düşmən münasibətləri olan Səudiyyə Ərəbistanının ciddi təsir imkanları var. Pakistanın yeni baş naziri İmran Xan İranla münasibətlərin istiləşməsinə maraqlı olduğunu bəyan etsə də, sərhədçilərin qaçırılması hadisəsi onu göstərir ki, iki ölkə arasında münasibətlərin pisləşməsinə çalışan ciddi qüvvələr var.

Doğrudur, elə İranın sərhəd qoşunlarının rəhbəri bir qədər əvvəl bəyan edib ki, İran-Azərbaycan sərhədi ən etibarlı və yaxşı qorunan sərhəddir. Ancaq o da maraqlıdır ki, bu bəyanatdan sonra İran-Azərbaycan sərhədində iki dəfə sərhəd pozuculuğu hadisəsi baş verib, Azərbaycan sərhədçilərinə silahlı hücum qeydə alınıb. Bu isə o deməkdir ki, iki ölkə arasındakı sərhəddə təxribatlar yaratmağa çalışan qüvvələr var.

Bu səbəbdən Bakıya gələn İranlı generalın gündəmində sərhədlərin daha yaxşı mühafizəsi, mümkün təxribatların qarşısının birgə alınması ilə yanaşı embarqolar dövründə daha yaxşı və problemsiz sərhəd əlaqələrinin qurulması ola bilər.

Q Kanan RÖVSƏNOĞLU,
"Yeni Müsavat"

Söyün Sadıqovun qalmaqalı açıqlamalarına deputatdan reaksiya

Fəzail Ağamalı: "Söyün Sadıqova təklif edərdim ki..."



"Rusiyada yaşayan azərbaycanlı gənclər ermənilərə düşmən kimi baxmırlar. Hətta onlar bir-birilərini sevirlər, bir yerdə oxuyub, oturub-dururlar. Çünki burada yaşayan erməni gənclər də azərbaycanlılara düşmən kimi yanaşmırlar. Onlar üçün Qarabağ faktoru mühim sayılır".

Bu fikirlər Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı

canlı oliqarx Söyün Sadıqova məxsusdur.

S.Sadıqov onu da deyib ki, Rusiyada yaşayan azərbaycanlı və erməni gəncləri arasında istər-istəməz dostluq münasibətləri mövcuddur. "Bu gün Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında dostluq və normal münasibətlər mövcuddur. Bunu yalandan danmaq olmaz. Hətta bizim cavanlarımız erməni qızları alırlar. Bunu da müəyyən qədər başa düşmək lazımdır. Çünki azərbaycanlılar



və ermənilər tarixən bir yerdə yaşamış xalqlardır, qanlarımız istər-istəməz qarışmış. Ermənilər ömrü boyu azəri türklərinin altında olublar. Hələ 30-50 il əvvəl Qarabağ problemi ortaya çıxmayana qədər azərbaycanlıların çoxu erməni qızları ilə evləndirilirdi. Bakıda nə qədər insanın anaları və həyat yoldaşları erməni olan kişilərimiz var. Bunun da konkret səbəbləri olub. Azərbaycanlılar və ermənilər arasında yeganə problem Qarabağ münaqişəsidir. Bu münaqişəni

sənə də SSRİ deyil, ABŞ özü yaradıb. Sadəcə olaraq, sonradan Rusiya təzyiq aləti kimi istifadə etmək üçün Qarabağ münaqişəsinin həllinə mane olub. Yoxsa bu münaqişə nə azərbaycanlıların, nə də ermənilərin marağında deyildi. Ermənilər bu münaqişəyə qədər azərbaycanlılarla çox mehriban şərəitdə yaşayıblar. Onların nəyinə lazımı idi ki, belə problem olsun?"

İş adamı həmçinin bildirib ki, azərbaycanlıların öz ailə kökünə möhkəm bağlılığı onun dünyada

güclü diaspora qura bilməməsinə səbəb olur: "Bizim millət heç zaman güclü diaspora kimi formalaşmaq istəməyib. Amma erməni hara köçürsə, dərhal həmin yerdə özünə məskən salır. Daha bizim kimi "mənim doğduğum yer haradırsa, orada da dəfn olunmalıyam" prinsipini hərəkət etmir. Ermənilər bunu məqsədli şəkildə edirlər ki, sabah həmin yerlərdə də ərazi iddiaları irəli sürə bilsinlər".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Sadıqovun fikirlərinin kifayət qədər ziddiyyətli olduğunu bildirdi: "Deyərdim ki, onun fikirlərinin müəyyən hissəsində həqiqətlər var. Rusiyada doğulan, orada formalaşanların mütləq əksəriyyəti həqiqətən işğal olunmuş torpaqlarımız düşündürür. Çünki onların valideynləri ilk növbədə evdə onları milli ruhda tərbiyə etməlidir. Oxuduqları orta və ali məktəblərdə müxtəlif millətlər, həmçinin ermənilər də var. Onlar orada qaynayıb-qarşırlar, dostlaşırlar. Bu baxımdan Söyün Sadıqovun fikirlərində həqiqətlər görürəm. Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var. Bunun neçə faiz təşkil etdiyini deyə bilmərəm. Qeyri-azərbaycanlılarla evlənen və onlardan övladları dünyaya gətirənlər uşaqları tamamilə başqa ruhda olurlar. Hətta deyərdim ki, onlar atalarının doğma dilində belə danışa bilmirlər. Bu acınacaqlı bir həqiqətdir. Çox təəssüf edirəm ki, digər sahələrdə olduğu kimi bizim diaspora övladları milli ruh-

da olmama kimi problemə biganə yanaşır. Bu problemdə həmin gəncləri deyil, daha çox onların valideynlərini günahkar görürəm. Uşaq dünyaya gətirən ana ona ilk olaraq Azərbaycan dilində lay-lay deməli, uşağı Azərbaycan ruhunda tərbiyə etməlidir. Bu yoxdursa, o gəncləri günahlandırma bilmərəm. Bu realıqları biz olduğu kimi deməliyə ki, hər kəsə belli olsun. Bu və ya digər ziddiyyətli, aktual məsələləri gündəmə gətirən Söyün Sadıqova təklif edərdim ki, Azərbaycan diasporasının yaradılmasında iştirak edib, onun milli ruhda fəaliyyətinə öz töhfəsini versin. Həmin diaspora orada cəmiyyətlər, mərkəzlər açsın. Bununla azərbaycanlıların övladlarının boş vaxtlarını orada keçirmələrini təmin edə bilərlər. Hətta orada Azərbaycan dili, tarixi, incəsənəti ilə bağlı dərslər təşkil oluna bilər. Ermənilərin torpaqlarımızı necə işğal etmələri ilə bağlı konkret faktları həmin insanların diqqətinə çatdırıla bilər. Biz bunu rus məktəblərindən, yaxud mühitindən gözləməli deyilik. Orada həqiqətən milli diaspora yaranmalıdır. Özü də Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edən vətənpərvər, millətini sevən, tarixinə bağlı olan soydaşlarımızdan ibarət diaspora yaradılmalıdır. Bu mümkün deyil. Sadəcə olaraq, buna cəhd etmək lazımdır. Bunun üçün böyük azərbaycanlı olmaq lazımdır".

Q Cavansir ABBASLI,
"Yeni Müsavat"

Məlumat verdiyimiz kimi, son vaxtlar bir sıra mətbuat orqanlarında, internet resurslarında İrandan Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair materiallar yayılmaqdadır. Həmin materiallarda konkret şirkət adı qeyd olunmayaraq, ümumilikdə İrandan gətirilən armaturların keyfiyyət standartlarına cavab verməyə biləcəyi iddia olunur. Müxtəlif ərazilərdə İran məhsulunun tikinti sahəsindəki fotoları verilsə də, armaturların məhz hansı şirkət tərəfindən istehsal edildiyi bildirilmir.

Qeyd edək ki, İran armaturları ilə bağlı yayılan materiallara 2016-cı ildə Səudiyyə Ərəbistanında çəkilmiş bir video da əlavə olunur. İranın "Saba Steel" şirkətinin etiketinin də nümayiş olunduğu videoda bir nəfər yüngün armaturları əlində qaldıraraq betonla çarpır və armatur asanlıqla sınır. Kiçik araşdırmadan sonra aydın olur ki, həmin video Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər kəskinləşən zaman məqsədyönlü şəkildə hazırlanıb və İran məhsulunu gözəndən salmağa hesablanıb.

İran armaturuna niyə hücum edilir?

Bu ilin 9 ayı ərzində Azərbaycana 120 min ton armatur idxal edilib. İran, Rusiya və Ukraynadan alınan məhsulun nə qədərini İrandan idxal edildiyi məlum olmasa da, yayılan materiallar göstərir ki, cənub qonşumuzdan idxal yerli istehsalçıları təşviş salacaq həddədir.

İran Polad İstehsalçıları Assosiasiyasının (ISPA) məlumatına görə, bu ölkənin müəssisələri son illərdə armatur istehsalına diqqəti artırıblar. İran müəssisələri neinki qonşu ölkələrə ixracatla kifayətlənmək, hətta Avropa bazasına çıxmağı da hədəfləyirlər. Ötən ilin mart-dekabr aylarında İran 397 ton armatur ixrac edib. Bu ixracat böyük hissəsini İraq və Əfqanıstanın satış təşkil edib. Hətta bu ilin yanvarında İranın Esfehən Steel Co şirkəti Böyük Britaniyaya ilk partiya armatur ixrac edib. ABŞ sanksiyaları üzündən may ayından bəri İran şirkətlərinin Böyük Britaniya, digər Avropa ölkələri ilə iqtisadi əlaqələrində böyük çətinliklər yarandıqı hamıya məlumdur. Bu ölkənin tikinti sektorunda hələ sanksiyalardan əvvəl ciddi durğunluq yaşanırdı. Bütün bunlar İran zavodlarını öz məhsulunu daha ucuz qiymətə yaxın ölkələrə satmağa məcbur edir.

Son günlər yayılan məlumatlarda İran armaturları ilə bağlı təbliğatda keyfiyyətsizlik önə çəkilir. Lakin heç bir konkret şirkətin adı qeyd olunmur. Çünki hazırda İrandan Azərbaycana zavod istehsalı olan armaturlar gətirilir. Böyük zavodların məhsulu olan bu armaturların keyfiyyətli və ya keyfiyyətsizliyini isə yalnız xüsusi analiz və sınaqlardan sonra müəyyənləşdirmək mümkündür.

Sabiq deputat Nazim Bəydəmirli bildirir ki, İran armaturları keyfiyyətinə görə heç də Rusiya və Ukrayna məhsullarından geri qalmır: "İran armaturları əsasən dəmir filizindən istehsal olunur, 20 faiz ətrafında metallom qatılır və keyfiyyə-

"Qoymayın, üstümüzdə Rasim gəlir" - armatur bazarında inhisarçı oyunları

"Baku Steel Company" MMC-nin sahibi Rasim Məmmədov Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırır; monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verilib; o, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir



tinə görə heç Ukraynadan, Rusiyadan geri qalmır".

N.Bəydəmirlinin sözlərinə görə, son vaxtlar "Baku Steel Company" (qısa yazılışı BSC-red.) Azərbaycan bazarında öz hökmran mövqeyini itirib. İdxal olunan məhsulların keyfiyyətdə və qiymətdə BSC istehsalçı armaturları üstələməsi bu şirkətin rəhbəri Rasim Məmmədovun kampaniyaya başlamasına səbəb olub: "Eşitdiyimə görə, iranlılar mallarını məqsədlə antireklam etdiyinə görə bu şəxsləri məhkəməyə verməyi düşünürlər. İran A500 markadan yuxarı armatur istehsal edir. Hətta B500, B500C. İrandan Gürcüstan və Türkiyə də armatur alır. Necə olur ki, keyfiyyət onları qane edir, amma bizdəkiləri qane etmir?"

Dövlət Gömrük Komitəsindən İrandan gətirilən armaturların keyfiyyəti ilə bağlı "Yeni Müsavat"ın sorğusuna cavab olaraq bildirilib ki, gömrük sərhəmindən keçirilən malların və nəqliyyat vasitələrinin, o cümlədən armaturun gömrük orqanlarına bəyanətmə qaydaları Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın müddəalarına uyğun həyata keçirilir. Eyni zamanda qeyd olunan məhsulların ölkə ərazisinə idxalı "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması"nın mərhələlər üzrə tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli,

343 nömrəli Qərarına əsasən tənzimlənir.

Beş il əvvəl Gürcüstan armaturuna da eyni iddia irəli sürülüb

İnternet resurslarında axtarış apararkən maraqlı bir mənzərənin şahidi olduq. Məlum oldu ki, 2013-2014-cü illərdə eyni kampaniya Gürcüstan istehsalı olan armaturla bağlı aparılıb. Belə ki, "Baku Steel Company" MMC-nin sahibi və Müşahidə Şurasının sədri Rasim Məmmədov həmin vaxt açıqlama verib ki, Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturları ixrac edir. Rəsmi qəzetlərdəki müsahibədə R.Məmmədov bəyan edib ki, Gürcüstanda fəaliyyət göstərən Rustavi Metallurjiya Zavodu keçmiş zamanlarda Daşkəsən Filizsaflaşdırma Kombinatından Gürcüstan aparılan filizin tullantılarından armatur istehsal edir: "Ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edib, nəqliyyat xərcləri az olduğuna görə daha ucuz qiymətlərlə Azərbaycana ixrac edir. Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı olduğunu nəzərə alsaq, istehsal olunan məhsul keyfiyyətli olduğu halda dünya bazarlarına çıxarılması daha məqsədəuyğun olardı?"

Bu açıqlama 2013-cü ildə verilmişdi. 2012-ci ildə Gürcüstandan Azərbaycana 21,4 milyon dollarlıq 28 min ton armatur gətirilmişdi. Rustavi Metallurjiya Zavodunun rəhbərliyi ittiha-

ma cavab verməyib. Amma internet sahifəsindəki məlumatlardan aydın olur ki, zavod 12-32 mm-lik armaturlar istehsal edir. Onlar A500S və A400C siniflərinə uyğundur. Həmçinin zavodda istənilən uzunluqda hamar armatur istehsal edilir. Armatur istehsalı QOST 10884-94, QOST R 52544-2006 və DSTU 3760-2006 standartlarına uyğundur. Müştərinin sifarişləri ilə Britaniyanın BS 54449-2005 üzrə armatur hazırlamaq mümkündür.

Hazırda Azərbaycana armatur idxal edən sahibkarların dediyinə görə, Rasim Məmmədovun sözləri nəticəsində 2014-cü ildən etibarən Gürcüstandan Azərbaycana armatur idxalı kəskin şəkildə azaldı, sonra isə tamamilə dayandırıldı.

İndi isə R.Məmmədov özünə yaxın mətbuat orqanları vasitəsilə iki istiqamətdə informasiya hücumu həyata keçirir. Bunlardan birini qeyd etdik, İrandan idxal olunan məhsullarla bağlıdır. Digər istiqamət yerli bazara məhsul çıxaran xırda istehsal müəssisələridir. Son bir ayda bu müəssisələrlə bağlı Rasim Məmmədova yaxın mətbuat orqanları və internet saytlarında silsilə materiallar dərc olunmaqdadır. Yaxın keçmişdə R.Məmmədovun təzyiqləri ilə bir neçə belə müəssisə məhkəmə qərarı olmadan bağlanıb.

Bildirmək lazımdır ki, "Baku Steel Company"nin Azərbaycan bazarındakı inhisarçı mövqeyinə görə hələ 2000-ci illərin əvvəllərindən ölkəyə armatur

Rasim Məmmədov BSC-dən uzaqlaşdırılır?

Maraqlıdır ki, BSC öz istehsal göstəricilərini açıqlamır. Rəsmi statistik məlumata görə, bu ilin yanvar-oktyabrında "Baku Steel Company" 47,7 milyon dollarlıq məhsul ixrac edib. Ötən il isə şirkət xaricə 60 milyon dollarlıq məhsul satıb. Lakin Şirkətin internet saytında bununla bağlı hər hansı məlumat əksini tapmayıb. Həmçinin şirkətin armatur istehsalı və satışına dair məlumatlar da saytda yerləşdirilməyib. Bu baxımdan, idxalın artması nəticəsində BSC-nin istehsalında və satışında nə qədər azalma olduğunu müəyyənləşdirmək mümkün olmadı.

Araşdırmaçı-jurnalist Hafiz Babalı isə iddia edir ki, "Nyu Sfera" şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsirulla oğlu Quliyev "Baku Steel Company" (BSC) MMC-yə nəzarət etməyə başlayıb. Nəzarət "Politon" MMC vasitəsilə həyata keçirilir: "Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev yaxın vaxtlarda yarandıqı gündən BSC-nin payçıları sırasına daxil olan "Politon" şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50 faiz pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC "Politon"un nəzarətindədir. Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev həmçinin "Nyu Sfera Turizm" və "Nyu Sfera Nəqliyyat" şirkətlərinə rəhbərlik edir. "Nyu Sfera şirkətlər qrupu" MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin "Nyu Sfera İnşaat" MMC, "Nyu Sfera Art", "Nyu Sfera Ticarət" də daxildir. Qrupa "Xalqlar Dostluğu" ticarət mərkəzi, İsmayilli rayonunda "Green House" turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. İman Quliyev həmçinin Ukraynada unüyüden kompleks inşa edib".

P.S. Yazıda qeyd olunan məqamlarla bağlı BSC rəhbərliyindən rəy almağa çalışdıq. Lakin şirkətdən bizə bir gün sonra müraciət etməyi məsləhət gördük.

□ TURQUET, "Yeni Müsavat"

Bəzən oxucularımız bizi qınayır ki, Ermənistandan, oradakı seçkilərdən çox yazırıq. Əgər bu proseslər işğalçı ölkədə olmasaydı, təbii ki, biz bu məsələlərin üstündə bu qədər dayanmazdıq. Amma söhbət müharibə vəziyyətində olduğumuz bədnam qonşumuzdan gedirsə, diqqət yetirməyimiz təbii. Növbədənə parlamentar seçkilərindən sonrakı gözləntilər barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov "Yeni Müsavat"a olduqca maraqlı fikirlər söylədi.

- Eldar bəy, Ermənistandakı seçkilər öncəsi belə bir yanaşma var idi ki, nainki müharibədə, hətta hərbi xidmətdə olmayan bir şəxsin başında dayandığı ölkə ilə Qarabağ mövzusunda hansısa anlaşma əldə etmək daha asan olacaq. Nikol Paşinyanın tərafdarları parlamentdə üstünlük əldə etdilər. Müşahidələriniz nə deyir, bundan sonrakı mərhələ ilə bağlı fikriniz necədir?

- Həqiqətən də Ermənistan da gedən siyasi prosesləri izləməli, araşdırmalıdır. Ona görə ki, torpaqlarımızı işğal edən bir diktatordur. Mən əminəm ki, o qədər də uzaq olmayan gələcəkdə biz hər birləşmiş ölkələrlə əlaqəli yolla işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hər birləşmiş ölkələrlə əlaqəli yolla işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hər birləşmiş ölkələrlə əlaqəli yolla işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hər birləşmiş ölkələrlə əlaqəli yolla işğal altındakı ərazilərimizi azad edə biləcəyik.

- Qarabağ klanı dekabrın 11-dən etibarən Robert Köçəryana azadlıq tələbi ilə Ermənistanla kəlləri aksiyalara başlayacağını bəyan edib. Eyni zamanda Dağlıq Qarabağ separatçılarının qarşısını Paşinyanı seçki qələbəsi ilə bağlı təbrik etsə də, aradakı soyuqluq göz önündədir. Ermənistan hakimiyyəti və Qarabağ klanı arasında gərginlik hara qədər davam edə bilər?

- Bu gərginlik seçki prosesindən əvvəl başladı, Paşinyanın seçki bloku siyahısında 7-ci olan Qarabağ savaşı iştirakçısı Sasun Mikaelyanın "erməni xalqının respublikamızda qaldığı qələbə Artsax azadlıq savaşından daha önəmlidir" bəyanatından sonra pik nöqtəsinə çatdı. Bu ətrafda çox böyük qalmaqal qopdu. Yeni seçkilərdə Paşinyanın komandasında olan adam açıq bəyan etdi ki, Ermənistan da demokratik inqilabi həyata keçirmək daha vacibdir, nainki Qarabağda qələbə qazanmaq. Bunun əleyhinə Ermənistanın içində, Paşinyan hakimiyyətinə rəqib olan Respublikaçılar Parti-



"Ermənistanın daxilində çox

ciddi qarşıdurmalar başlayacaq"

Eldar Namazaov: "Ermənilər

iməkləyə-iməkləyə Qərbə doğru getmək istəyirlər"

"Rusiyadakı prosesləri izləyənlər birmənalı olaraq bilirlər ki, əgər ilk xahişini yerə salırlarsa, əməl etmirlərsə, Putin heç vaxt həmin məsələyə görə ikinci dəfə xahiş etmir"

yası, Daşnaksütyun Partiyası, digər qüvvələr şiddətli kampaniyaya başladılar və bu kampaniyaya Dağlıq Qarabağdakı qonşu qurumun nümayəndələri də qoşuldu. Burada maraqlısı nədir? Ermənistandakı parlamentar seçkilərində həm proporsional siyahı ilə partiyalara səs verirlər, eyni zamanda reyting siyahısı var. Yeni hər bir partiya da ən çox səs toplayan şəxs kim olacaq? Buna reyting səsverməsi deyilir və kifayət qədər müəhkəmə sistemidir. Maraqlısı odur ki, Paşinyanın komandasında ən çox səs toplayan adam məhz o bəyanatı verən Sasun Mikaelyan oldu. Ən şiddətli hücumlar ona qarşı idi. Onu həm separatçıların nümayəndələri, həm Sərkisyanın partiyası, həm də Daşnaksütyun xain elan etmişdilər. Ancaq o, reyting səsverməsində birinci yerə çıxdı. Deməli, klanlar arasında qarşıdurma daha da güclənir və seçki prosesinin başa çatmasına baxmayaraq, bu mübarizə səngiməyəcək.

- İşğalçı ölkədə baş verənlərə ikili yanaşma mövcuddur. Bir qisim müşahidəçilər hesab edirlər ki, Azərbaycan səbri prosesləri izləməlidir, Ermənistanla iç savaş pik haddə çatandan, hətta orduya sirayət edəndən sonra Qarabağın azadlığı üçün hərəkətə keçməlidir. Necə ki, Ermənistan 90-cı illərin əvvəllərində Azərbaycandakı qarşıdurmadan istifadə edib torpaqları işğal etdi. Başqa ehtimal var ki, Azərbaycan Ermənistanın məhz indiki durumundan istifadə etməlidir. Hansı yanaşma doğrudur?

- Hər iki yanaşma bir-birinə oxşayır. Sadəcə, söhbət ondan gedir ki, hücumu keçmək üçün ən əlverişli məqam hansı sayıla bilər. Adətən düşmən ölkədə qarşıdurma, parçalanmalar pik nöqtəsinə yaxınlaşanda həmin zaman seçilir. Azərbaycan

seçkilərdən əvvəl ciddi addım atsaydı, onda seçkilər təxirə düşür. O halda Ermənistanın mərkəzdənqayma prosesləri dayanardı, bir-birinə düşmən olan qüvvələr də birləşə bilərdilər ki, üstümüzdə düşmən gəlir, ona görə də daxili çəkişmələrə son qoyaq. Yeni mən də o fikirdəyəm ki, parlamentar seçkilərinə qədər gərginlik pik nöqtəsinə çatmamışdı. İlk dəfə olaraq Qarabağ klanı ilə Ermənistan klanının açıq müstəvidə mübarizəsinin başlanmasını biz seçkilərə on gün qalmış gördük. O vaxta kimi bunu pərdələyirdilər, ondan sonra isə bu, açıq büruzə verildi, mətbuatı çıxırdı. Paşinyan sərt bəyanat verdi ki, Dağlıq Qarabağdakı "məmur" gedib öz işləri ilə məşğul olsunlar, bizim işlərimizə qarşısınlar! Görürük ki, bu proses davam edir və seçkilərdən sonra daha da dərinləşəcək. Ona görə ki, Paşinyana real müxalifətdə olan qüvvələr parlamente düşə bilmədilər. Nə Serj Sərkisyanın Respublikaçılar Partiyası, nə də Daşnaksütyun parlamentdə təmsil olunmıyacaq. Parlamentə üç qüvvə mandat alıb. Biri Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku. Digəri Paşinyana müttəfiq, ən yaxın "İşğalçı Ermənistan" Partiyasıdır. Digəri isə rusiyapərəst partiya - "Çiçəklənən Ermənistan"dr. O da rusiyapərəst olmasına baxmayaraq, ilk gündən Paşinyanla sivil münasibətlər saxlamağa çalışırdı. Ermənistan parlamentində 80 faiz qərbyönlülər, 20 faiz isə rusiyapərəstlər olacaq. Beləliklə, ən radikal partiyalar parlamente yox, küçələrdə müxalifətçiliyini nümayiş etdirəcəklər.

- Yeni Azərbaycan Ermənistanın küçələrində savaşın başlamasını gözləməlidir, eləmi?

- Bəli. Hələ qabaqda çox müəhkəmə hadisələr gözlənilir.

nümlü olduğunu bəyan edir. İkincisi, digərləri pərdə arxasında hərəkət edən partiyalardır. Yeni rəsmi olaraq Rusiya ilə yaxşı münasibətlərdən bəhs edir, KTMT-yə üzvlüyü dəstəkləyirlər və s. Ancaq onlar eyni zamanda atdığı addımlarla Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışan partiyalardır. Paşinyan bu işləri pərdə arxasında görməyə çalışacaq. O, həm Rusiyanın təzyiqindən qorxur, həm də başa düşür ki, Ermənistan cəmiyyəti ola bilsin hələlik tam bu fikirlə razı deyil. Ona görə də Paşinyan çalışacaq ki, bu məsələdə mərkəzçi qüvvə kimi çıxış etsin. Ancaq onun atdığı bütün addımlar Ermənistanı Qərbə yaxınlaşdırmağa yönələcək. O, elə bil minalanmış yola çıxıb, hər bir addımı atanda əvvəlcə yox-

məsin. Ona görə də hələlik Moskvada hansı yolla Paşinyan hakimiyyətini yıxmaq barədə müzakirələr gedir. Ya növbəti seçkiləri gözləyib bu məsələni həll etmək, ya da ki, heç növbəti seçkiləri gözləmədən, müxtəlif imkanlardan istifadə edib ölkəni qarışdırmaq və bu hakimiyyəti devirmək. Bütün hallarda Paşinyanın hakimiyyətini və parlamentin tərkibi Rusiyanı heç vaxt qane edə bilməz.

- Eldar bəy, Xocalı canisi Robert Köçəryan ikinci dəfə həbs olursa da, Rusiya prezidenti məsələyə reaksiya verməyib. Hansı ki, bundan əvvəl onun həbsdən çıxmasına nail olmuşdu, hətta ad günündə ona zəng etmişdi. Sizcə, Putin öz dostunu xilas edə biləcəkmə? Yaxud Paşin-

layacaq ki, görüş ayağının altında bir şey partlayacaq, ya yox. Onlar bu şəkildə, iməkləyə-iməkləyə Qərbə doğru getmək istəyirlər.

- Sizinlə söhbət etdiyimiz saatlara qədər Putin Paşinyanı təbrik etməyib. Baxmayaraq ki, həm ABŞ Dövlət Departamenti, həm Avropa İttifaqı, həm də Almaniyə kansleri Merkelin mövqeyi var. Moskvanın sükutu nədən xəbə verir?

- Vaxtilə Rusiya Ukraynada birinci "məxməri inqilab" olanda hadisələrə bir cür yanaşdı. Yeni Yuşenko hakimiyyətini açıq dəstəkləmədi, eyni zamanda onunla açıq mübarizəyə də başlamadı. Amma pərdə arxasında bütün diqqətini Ukraynadakı rusiyameylli qüvvələrin güclənməsinə, qərbyönlü hakimiyyətin zəifləməsinə yönəltirdi. Artıq növbəti seçkilərdə Yanukoviç hakimiyyətə gətirə bildi. Ancaq Ukraynada ikinci dəfə "məxməri inqilab" olanda Rusiya dözmədi, tez hərəkətə keçib həm Krımı zəbt etdi, həm də Donbasda müharibəni başlatdı. İndi İrəvanda başlayan hadisələrə də Rusiyanın münasibəti Ukraynadakı ilk "məxməri inqilab" ə münasibət kimidir. Rusiya işləyib bu hakimiyyəti zəiflətməyə və növbəti seçkilərdə öz adamlarını hakimiyyətə gətirməyə çalışacaq. Ancaq istisna deyil ki, burada Ukraynadakı birinci "məxməri inqilab" dövründə olduğu kimi yox, ikinci "məxməri inqilab" dövründə olduğu kimi bir siyasət yürüdülsün. Yeni qəflətən Rusiya öz siyasətini daha da sərtləşdirsin və bu hakimiyyətin heç növbəti seçkilərə qədər də qalmasına imkan ver-

yan Köçəryana görə Rusiya lideri ilə konfrontasiyaya gedəcəkmə?

- Artıq siyasi icmalçılar Putinin xasiyyətini yaxşı öyrəniblər. Rusiyadakı prosesləri izləyənlər birmənalı olaraq bilirlər ki, əgər ilk xahişini yerə salırlarsa, əməl etmirlərsə, Putin heç vaxt həmin məsələyə görə ikinci dəfə xahiş etmir. Ona görə də Putinin Paşinyana Köçəryanla bağlı hansısa xahiş etməsi qeyri-mümkündür. Güman edirik ki, qarşıdurma çox ciddi xarakter alacaq. Artıq Rusiya icmalçılarının bir çoxu hesab edir ki, Paşinyanın KTMT-də atdığı addımlar təsadüfi deyil. Yeni bu, Qərbin xahişini yerinə yetirib KTMT-ni daxilədən parçalamaya istəyir. Bu təşkilatın tarixində ilk dəfəydi ki, onun rəhbərinin qollarını qandallayıb, vəzifədə ola-ola həbs etdilər. İlk dəfə başqa bir hadisə baş verir. Ziddiyyətlər o qədər dərin ki, bunlar növbəti sammiti keçirə bilmirlər, təxirə salırlar. Moskvada da bütün bu işlərin başında Paşinyanı görürlər ki, bütün bunların hamısını o təşkil edir. Hələ qabaqda həm Ermənistanın daxilində parçalanmaların, həm Rusiya ilə Ermənistan arasında qarşıdurmanın güclənməsi, həm İrəvan klanı ilə Qarabağ klanı arasında savaşın daha açıq müstəvidə keçməsi gözlənilir. Ona görə də biz bu prosesləri diqqət mərkəzində saxlamalıyıq. Eyni zamanda əsas gücümüzdü ordumuzun modernləşdirilməsini, güclənməsini və torpaqlarımızı azad etmək üçün hazır vəziyyətə gətirilməsini təmin etməliyə.

□ **Elsad PASASOV,** "Yeni Müsavat"



Azərbaycan dairəsi

Zamin Hacı
zaminhaci@gmail.com

"Tarixini bilməyən xalqlar onu təkrar yaşamağa məcburdur" (Çorc Santayana, amerikalı filosof)

Qəribə adamlar var, təzəlikcə tələb edirdilər Milli Məclis Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə 1 dəqiqəlik sükut elan eləsin. Əgər orada deputatlar 5 il ərzində susmaqla məşğuldursa, 1 dəqiqə necə susacaqlar? Bəlkə tələbi tərsinə qoyub, 1 dəqiqəlik ağlaşma elan etməliyidilər. Ağlamalı temalar çoxdur. Bunlardan əsas olanı isə odur ki, biz hara fırlansaq, hara dolansaq, lap bir yerimizlə göyə çıxıb Marsdan dönüb, qayıtsaq, yenə olduğumuz yerdən başqasına rast gəlmirik. Sözügedən, Marsda deyir babat külək əsir, bir növ Bakı kimi yerdür.

Olduğumuz yerə qayıtmaq deyərəkən nəyi nəzərdə tuturam? Baxın, yüz il qabaq bizim cəmiyyətdə aktual temalardan biri nə idi? Qızların balaca uşaq ikən ərə verilməsi, onların təhsili, ümumiyyətlə, qadın hüquqları. Üzeyir bəy bundan operetta yazırdı, Mirzə Cəlil dram yazırdı, Mirzə Ələkbərin az qala hər iki şeirindən biri yazıq balaca qızların yaşlı heyvərə tiplərə ərə verilməsindən olurdu. Tağıyev qızları oxutmaq üçün məktəb açırdı, qəzet və jurnallarımızın əsas teması qadın haqları olurdu. Hətta 1916-cı ildə Bakıda qadınlarımız azadlıq mitinqi etmişdilər. Unikal bir aksiya idi - bütün Şərqi dünyası üçün. Sonralar sovet hökumətinin 70 il ərzində güman etmək olardı bu problemdən qurtulmuşuq, qadınların haqları kişilərlə bərabərdir. Baxmayaraq kommunistlərin də bu "bərabərliyi" saxta, süni idi, düşünük "8 mart" təbriklərindən o yana getməzdi, qadınlar yenə küncə qoyulmuşdu, elementar bir misal çəkirim, bununla məsələ aydın olur: bütün SSRİ tarixi ərzində dövlətin ali rəhbərliyi olan Siyasi Bürodə (Sovet İttifaqı Kommunist Partiyasının ali orqanı) cəmi 1 qadın üzv olub. Onu da axırda özünü öldürməyə məcbur ediblər. SSRİ mədəniyyət naziri Yekaterina Furtsevanı nəzərdə tuturam.

Ancaq qadın hüquqları pis-yaxşı qorunurdu, hər halda, kimsə SSRİ vaxtı məktəbli uşağı ərə verəcək qədər axmaqlığa cəsarət etməzdi. İndi isə biz gəlib yenidən o "səviyyəyə" çıxmışıq. İnkilabdan əvvəlki yerimizə dönmüşük. Sabirin şeirləri aktuallaşmış, Üzeyir bəy və başqaları da həmçinin, qəbirdən durub gəlməlidir. Nə edək? Bu nə zülmüdür biz düşmüşük? Axı elə klassiklərdən birinin dediyi kimi, "eşşək eşşəkliyi ilə batdığı palçıqda ikinci dəfə girmir, sən axı insansan!"

Son günlər qəribə tiplərin aktivləşdiyini də görürük. Bunların "dərdi" isə sən demə aydır. Qarabağ dərdi çəkirmişlər... Vay, vay. Lap o məşhur lətifədəki kimi, müharibə ələyirlər, bizə demirlər, çox incidik. Bir dəfə Qarabağ mitinqi qayırbılar, indi ikincisini qayıracaq, torpaqlarımızın azad edilməsini kəskin şəkildə qoyacaqlar. Yəqin ermənilərin və dünya ictimaiyyətinin qarşısında, hərçənd imanımızı yandırmayaq, hələ şüarlar-zad dəqiqləşməyib. İqtidar da özünü pis aparıb bunların mitinqinə icazə verməyibmiş. Dəhşətdir. "Hökumət evi"nin qabağından Ağdama gedən "İkarus" a minik başlayırmış, kimsə təkərə mix batırıbdır.

Bunlar doğrudanmı bizim Marsdan gəldiyimizi zənn edirlər? Axı biz bu mərəkəni düz 30 il bundan qabaq bir dəfə yaşamışıq! "Topxanada iş gedir, Bakıda nümayiş gedir", "Ermənilər çuşkadır, Əlimizdə iqruşkadır!" - yadıncından necə çıxartmışınız? Axı bu gün Qarabağ mitinqi elan edən, mənasız şüarlar, bambılı (bu da yaddan çıxarmaz söz olmalı idi) fikirlərlə guya torpaqlarımızı qoruyan tiplər elə 30 il qabaqkı tiplərdir. Arada bəziləri ölsə də, bəziləri mühacirət etsə də, əsas hissə yenə o adamlardır.

Mənə maraqlıdır, indi yorğanın harasını verməliyik? Ki, bunlar 25-30 il də kirisinlər?

Ermenistanda dekabrın 9-da keçirilən və Nikol Paşinyanın "Mənim addımım" blokunun qələbəsi ilə bitən parlament seçkiləri ilə bağlı ilk təbrik ABŞ-dan gəlib. Belə ki, ABŞ-ın İrəvanda səfirliyi özünün facebook sahifəsində "uğurlu seçkilər" münasibəti ilə erməni xalqını təbrik edib. Təbrikin sonunda isə Ermənistan bayrağının rənglərində sevgi simvolu - ürək smayliki qoyulub.

Avropa Birliyi də təbrik məsələsində gecikməyib. MDB ölkələrindən isə hələlik Moldova prezidenti İqor Dodonun Paşinyanı qələbə münasibətilə təbrik etdiyi açıqlanıb. Maraqlıdır ki, yazı hazırlanarkən Rusiyadan və onun İrəvanda səfirliyindən seçkilərin nəticələri ilə bağlı heç bir reaksiya yox idi. Bu yerdə bir daha yada salaq ki, yeni parlamente əsasən qərbyönlü, "məxməri inqilab" dəstəkləyən qüvvələr düşüb. Rusiyameylli qüvvələrin isə heç biri, o cümlədən S.Serkisyanın partiyası parlamentdə təmsil olunmayacaq.

Artıq Paşinyanın seçki sonrası bəyanatları gəlməyə başlayıb.

"Ermənistan NATO üzvlüyünə can atmır". Bunu o, seçkilərdən sonra İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. "NATO ilə münasibətlerimiz var, təşkilat çərçivəsində biz Əfqanıstan, Kosovo və s. sülhməramlı missiyalarında iştirak edirik. Əməkdaşlıq davam edəcək", - deyər Paşinyan vurğulayıb.

Lakin "NATO-ya can atmırıq" söyləmək, hələ "üzv olmayacağıq" kateqoriya anlamına gəlmir. Bunu Kremldə də bilirlər. Moskvada həmçinin yaxşı fərqləndirirlər ki, Ermənistanın yeni parlamentində qərbpərəst, NATO-pərəst qüvvələr mütləq çoxluqda, hətta konstitusion üstünlükdə (2/3) olacaq. Bu isə yeni parlamentdə Qərblə yaxınlaşmanın xeyrinə istənilən anlaşma və sənədin asanca qəbulu üçün mübit hüquqi zəmin deməkdir. Eyni dərəcədə Rusiya ilə yaxınlığa xidmət edən müqavilə və sənədlərin qüvvəyə minməsi prosedura qəlizləşmiş olacaq.

Bu da var ki, NATO ilə münasibətlər qurmaq üçün qonşu və NATO üzvü Türkiyə ilə münasibətlər qurmaq gərəkdir. Biz hələ onu demirik ki, Alıyansla üzvlük üçün bütün üzvlərin, o cümlədən qardaş ölkənin razılığı lazım gələcək.

Yeri gəlmişkən, parlament seçkilərindən bir gün sonra Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan "Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazırıq" deyib. Belə açıqlama ilə o, 9 dekabr seçkilərindən az öncə də çıxış etmişdi. Eyni zamanda özündənrazi şəkildə o vaxt bu



Ermənistanı türk "xilas

kəməri" - işğalçı qarətsiz durumda

İnkilab liderinə ilk təbrik ABŞ-dan gəldi, düşmən ölkənin taleyi isə Bakı və Ankaranın əlində qalır; İrəvan gec-tez qonşu türk paytaxtlarına üz tutmaq zorunda qalacaq; **rusiyalı şərhçi**: "Əliyevlə iki dəfə görüşən Paşinyan başa düşür ki..."

nu da bildirmişdi ki, "Ermənistanı blokadada saxlamaqla, ona təzyiqlə ələməklə İrəvanın mövqeyinin dəyişəcəyinə ümid edənlər yanılır".

Təbii ki, belə açıqlamanı azad və müstəqil bir dövlətin, iqtisadi və hərbi təhlükəsizliyini sərbəst şəkildə, özü təmin edən bir ölkənin başçısı dilə gətirsəydi, yenə ciddiylə almaq olardı. Amma iqtisadi böhran içində olan Ermənistanın xarici sərhədlərini belə, Rusiya hərbciləri qoruyur. Bununla belə, Türkiyə ilə bağlı seçki sonrası bəyanatın daha yumşaq xarakterli olması diqqət çəkməyə bilməz.

Ancaq qardaş ölkənin bu məsələdə mövqeyi çoxdan bəlli: rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarının işğalına son verməyincə, ən azından keçmiş DQMV ətrafındakı 7 rayondan 5-i qeyd-şərtsiz boşaldılma- yınca iki ölkə arasında sərhədlərin açılması, diplomatik-ticari münasibətin bərpası mümkün olmayacaq.

Bu da faktır ki, "yeni Ermənistan" üçün Türkiyənin dəyəri ikiqat artıb. Çünki Rusiya ilə pisləşən əlaqələr, qonşu İranla ABŞ-ın düşmənçiliyi fonunda işğalçı ölkə getdikcə daha təklənmiş duruma düşəcəkdir. Bu isə əsas qonşulardan heç olmasa, biri ilə - Türkiyə ilə əlaqələri yaxşılaşdırmağı zəruri edir. İstisna deyil ki, bu yöndə Vaşinqton "öz adamı" Paşinyana görə Ankaraya

müəyyən təsirlər də eləsin.

Lakin vurğulandığı kimi, Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca Paşinyan bu istiqamətdə arzusuna çatmayacaq. Yaxın qonşularla münasibətlər olmadan uzaq ABŞ-a Avropaya ümidlənmək isə illüziyadır. Qonşuluqdakı Gürcüstan nümunəsi var. Gürcüstan hələ Rusiya xaric, bütün qonşularla normal əlaqələrə malikdir. Ermənistanı qarşı isə 4 qonşudan ikisi, həttdə əsas qonşular blokada siyasəti yürüdür.

Bu mənada Ermənistan üçün ən etibarlı xilas - "türk kəməri" ola bilər. İrəvan gec-tez özünü türk paytaxtlarına tutmaq zorunda qalacaq.

"Çox tezliklə Paşinyan özünün babat siyasi kapitalından daxili və xarici siyasətdə necə yararlanmaq istəməsi ilə bağlı prinsipial qərar verməlidir. O, iqtisadiyyatın liberallaşdırılması, korrupsiya və inhisarçılıqla mübarizə yolu ilə gedəcək, yoxsa ətrafı ilə birgə özü qüsurlu sistemin tərkib hissəsinə çevriləcək?"

"Yeni Müsavat"ın məlumatına görə, bu barədə rusiyalı siyasi şərhçi Mixail Belyayev "Vestnik Kavkaz" portalında ki təhlili məqaləsində yazıb. Onun sözlərinə görə, erməni lider daxildəki yüksək səviyyəli dəstəyi xarici siyasətin uğurlarına çevirmək, məsələn, Dağlıq Qarabağ məsələsində Ermənistanın sərt mövqeyini

gündəlikdə oturtmaq olduqca çətin olacaq: "Ona görə ki, Ermənistan bundan ötrü elementar geosiyasi çəkiyə malik ölkə deyil. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyevlə iki dəfə görüşən Paşinyan başa düşür ki, Qarabağ cəbhəsində hazırkı nisbi sakitlik əbədi deyil və real danışıqlar prosesi olmazsa, Qarabağda vəziyyət labüd olaraq, yenidən kəskinləşəcək. Danışıqları uzatmaq və status-kvonu saxlamaq taktikası Köçəryan və Serkisyan xəttinin təkrarlanması demək olacaq. Ancaq öz siyasi karyeralarını Qarabağ müharibəsi üzərində quran iki sələfindən fərqli olaraq, Paşinyan öz uğuruna görə müharibəyə borclu deyil, müharibə partiyasını da təmsil etməli deyil".

Rusiyalı analitikə görə, "Madrid prinsipləri" əsasında kompromis qərar, yeni ilkin mərhələdə sərhədlərin açılması və Ermənistanın regional iqtisadi əməkdaşlığa cəlb olunması qarşılığında Dağlıq Qarabağ ətrafındakı müəyyən rayonların işğaldan azad olunması Dağlıq Qarabağda hərbi əməliyyatları riskini minimuma endirmək və Ermənistanın iqtisadi yüksəlişi üçün yeganə imkandır. "Paşinyan bu xüsusda siyasi uzaqgörənlik göstərə biləcəkmə, yoxsa küçə populistisi səviyyəsində qalacaq, bu, artıq gələn il məlum olacaq", - deyər o əlavə edib.

□ "Yeni Müsavat"ın analitik xidməti

Ermenistanda növbədən-kənar parlament seçkilərində Nikol Paşinyanın sədri olduğu "Vətəndaş sazişi" Partiyasının rəhbərlik etdiyi "Mənim addımım" seçki bloku qalib oldu. Ermənistanın dövlət sisteminin parlamentli respublika quruluşu olduğunu nəzərə alarsaq, deməli, dövlətdə əsas söz sahibi baş nazir vəzifələrini icra edən Paşinyan sayılır. Bu baxımdan Qarabağ müharibəsi başlayarsa, Azərbaycan ordusu Paşinyanın hərbi ordusu ilə savaşa malik olacaq.

Onu da qeyd edək ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirdi ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

Prosesin Azərbaycan üçün faydaları nələrdir?

"Yeni Müsavat"a danışan politoloq Mübariz Əhmədov bildirib ki, əslində Ermənistan ordusu Paşinyana inanmır. Politoloqun sözlərinə görə, hazırda Azərbaycan üçün müsbət məqamlar çoxdur: "Erməni ordusunun ən çox güvəndiyi şəxs Robert Köçəryan olub. Sonradan isə bir müddət Serj Sərkisyan inandı. Hazırda isə Ermənistan ordusunun nüfuzlu hesab etdiyi erməni siyasətçi yoxdur. Faktiki olaraq Paşinyan hakimiyyətə gələndən sonra ordudakı rüşvət faktorlarını tapıb, ictimailəşdirir. Bəlli olur ki, Seyran Ohanyan da, Dağlıq Qarabağda orduya rəhbərlik edən şəxslər də bu və ya digər dərəcədə ordudan oğurluq ediblər. Ona görə də hazırda hərbiçilər arasında heç bir şəxsin ciddi nüfuzu yoxdur. Bu, çox vacib məsələdir və diqqət etməliyə. Müşahidə edirik ki, Paşinyan orduda özü nüfuz qazana bil-



Paşinyan ordusu ilə savaş daha asan olacaq- səbəblər

Politoloq: "Ermənistan ordusu Paşinyana inanmır"

mədi. Eyni zamanda kimse orduda qarşısında nüfuz sahibi ola bilmədi. Paşinyan həmin şəxsləri də sıradan çıxardı. Nəticə də göz qabağındadır. Proseslər siyasi baxımdan da fərqli məcrada davam edir. Paşinyanın hazırda ən böyük gücü onun zəifliyidir. Yeni Qərb Paşinyanı zəif bilərək, hakimiyyətə gətirdi. Sərkisyanı yola getirə bilmədilər. Ona 8 milyard dollar investisiya verirdilər ki, Ermənistanın energetikasını Rusiyadan uzaqlaşdırırsın. Bilirik ki, Rusiya Ermənistanın iqtisadiyyatında böyük pay sahibidir. Bu payın da əsasında energetika dayanır. Yeni qaz, neft məhsullarının

təminatı və digər bu kimi məsələlər Rusiyanın əlindədir. Qərb də pulu verirdi ki, bərpa olunan energetika inkişaf etsin ki, Ermənistan yanacaq energetikasından xilas olsun. Hazırda Nikol Paşinyan açıq şəkildə Amerikanın enerji sahəsində istədiyini verir. Biz gördük ki, seçki ərəfəsində energetika sahəsində islahatların başlanması ilə bağlı qərar qəbul edildi. Bu islahatlar da Amerikanın istədiyi istiqamətdə gedəcək. Bütün bunların fonunda görürük ki, hələ də Rusiyadan kimse Paşinyanı təbrik etməyib. Qərb hazırda Paşinyanı özünə tərəf çəkməklə məşğuldur. Hazırda hesab

edirik ki, sensasiyalı vəziyyət hökm sürür. Belə ki, Paşinyan KTMT-nin imicini ləkələdi, ancaq Rusiyanın ciddi təzyiqi ilə üzlaşmadı. Eləcə də son 2-3 gündə Paşinyan Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakovun da imicinə zərbə vurur. Hesab edirik ki, bütün bunlara görə hazırda Qərb dövlətləri Ermənistandakı seçkilərin nəticələrini tanıyırlar".

Politoloq bildirib ki, belə bir məqamda Azərbaycanın atacağı addımlar var: "Belə bir məqamda Azərbaycan nə etməlidir? İlk olaraq ədalət naminə deyək ki, hazırda Qərbin Azərbaycana olan münasibəti

çox müsbətdir. Paşinyanın komandası, məlum olduğu kimi, Qərblə işləyir. Qərbin Ermənistan qarşısında qoyduğu ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Merkel Ermənistanda olduğu zaman dedi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin vasitəçiliyini öz üzərinə götürməyə hazırdır. Yeni belə çıxır ki, Merkel ATƏT-n Minsk Qrupuna deyir ki, kənara çəkilin. Hazırda Minsk Qrupundan asılı olan tərəf Ermənistandır. Azərbaycan isə alternativ vasitəçiliyin tərəfdarıdır. Merkel Ermənistan rəhbərliyi ilə söhbətlər aparıb və inanır ki, Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyi

yük. Nəticədə Qərbə doğru addımlar atmalıyıq. Söhbət təbii ki, Avrointeqrasiyadan getmir. Belə götürəndə bizi heç orada gözləyən də yoxdur. Lakin hazırkı proseslər fonunda imkan verməməliyik ki, vaxtilə Sərkisyanın komandası bizim üçün həssas dövəmdə Avropa ilə aramızda yaratdığı gərginliyi, Paşinyanın komandası təkrarlasın. Ona görə də ilk növbədə Qərblə regional münasibəti müzakirə etməliyik. Hazırda belə hesab edirik ki, Qərbin də gözlədiyi budur. Regionun gələcəkdə Qərblə əlaqələrinin qurulması məsələsini müzakirə edərsək, o zaman Qərb ilk çıxışı bizə verəcək. Həm rəsmi

kanallarla, həm mətbuat, həm də vətəndaş cəmiyyəti vasitəsilə Qərblə münasibətlərimizi regional kontekstdə yaxınlaşdırmağa çalışırıq. Bununla da Qərb bizi regionun lideri kimi tanıyar. Ölkə prezidentinin gördüyü işlər buna əsas yaradır. Yerdə qalır məsələnin ciddi siyasi qüvvələr tərəfindən qəbulu. Düşünürəm ki, Avropa İttifaqı, Qərb bunu qəbul edəcək. Onu da qeyd edim ki, Paşinyanın komandası vaxtilə vətəndaş cəmiyyətində olublar. İndi isə onların Qərbdə reputasiyasında müəyyən qədər qüsurlar əmələ gəlib. Azərbaycan bu məqamdan da istifadə etməlidir".

□ Əli RAİS,
"Yeni Müsavat"

Qarabağ Komitəsini niyə "sıxırırlar"?

Qabil Hüseyinli: "Hakimiyyətin müəyyən addımlarını da başa düşmək lazımdır"

Qarabağ Komitəsinin 15 dekabr mitinqinə icazə verilməməsi bir çox məsələləri yenidən aktuallaşdırdı. Belə ki, komitənin 29 sentyabrda keçirdiyi izdihamlı mitinqin ardından quruma qarşı ciddi təzyiqlərin olduğu göz önündədir.

Deputatlar səviyyəsində Qarabağ Komitəsinə qarşı sərt açıqlamalar yer almaqdadır. Bundan öncə komitənin 24 noyabr mitinqinə icazə verilməmişdi. Görünən odur ki, qurumun gələcəkdə keçirməyi planlaşdırdığı aksiyalara da icazə verilməyəcək. Bütün bunlar bir çox sualları doğurur. Qarabağ Komitəsi birmənalı şəkildə siyasi birlik olmadığını bəyan edib, qurumun təsisçiləri hər açıqlamalarında yalnız Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün belə bir komitə yaratdıqlarını bildirirlər. Hətta AXP lideri, sabiq baş nazir Pənah Hüseyinli müsavat.com saytına verdiyi son müsahibədə YAP-çı deputat Siyavuş Novruzovun komitəyə üzv olmaq üçün müraciət edəcəyi təqdirdə qəbul olunacağını bildirib.

Bütün bunların fonunda hakimiyyətin komitənin fəaliyyətinə bu qədər ehtiyatla yanaşmağı geniş suallara yol açıb. Çoxları düşünür ki, iqtidar

komitənin fəaliyyətinin genişlənməsini onun üçün istəmir ki, bunu özünə ciddi təhlükə görür. Nəzərə alsaq ki, Qarabağ adı ətrafında hər zaman ciddi proseslər baş verib, bu mənada hökuməti də haradasa anlamamaq mümkündür.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseyinli də Qarabağ Komitəsinin müxalif qurum olduğu qənaətində deyil: "Komitə Qarabağ münaqişəsinin həllinin populyarlaşmasını istəyir. Əhalinin bu məsələdə maariflənməsi yönündə iş aparırlar. Bu sardan onların işlərini pisləmək fikrində deyiləm. Onların fəaliyyəti hələ ki vətənpərvərlik istiqamətində köklənib. Bu istiqamət də onların fəaliyyətində aparıcı nöqtəni təşkil edir. Amma hakimiyyətin müəyyən addımlarını da başa düşmək lazımdır. Çünki Fransanın özündə belə baş verən hadisələr onu göstərir ki, yeni dünya düzenini formalaşdırmaq istəyən qüvvələrin sayı



artıb. Bu qüvvələr qarşılıqlı olaraq qoyduqları məqsədləri həyata keçirmək üçün sabitliyi pozmaq niyyətlərinə müxtəlif ölkələrə qatmaq istəyirlər. Azərbaycanın özü də bu dəqiqə çox ciddi mərhələlərdən keçir. Bu gərginlik Ermənistanın özündə də var. İstənilən an Azərbaycan-Ermənistan arasında müharibə təhlükəsi baş qaldıra bilər. Ordumuz buna ciddi şəkildə hazırlaşır. Bu nöqtəyi-nə-


zərdən, görünür, hökumət dairələri ölkədə sabitliyin qorunub-saxlanılmasına qayğıını ön plana çəkir, bunun üçün də cəmiyyətdə müəyyən canlanmaların, həyəcanların çoxalmasını istəmir. Bu baxımdan Qarabağ Komitəsinin fəaliyyəti ilə bağlı bu mövqeyi tutur. İndiyə qədər mitinqlərə icazə verilməməsi xaricdən Azərbaycana təsirlərin artması, Azərbaycanı sevməyən qüvvələrin fəal-

laşması ilə daha çox bağlıdır. Hakimiyyət ehtiyatlı davranır ki, bunu da başa düşmək olar. Hər halda, hakimiyyətlə Qarabağ Komitəsi arasında bu məsələdə dialoq lazım gələcək. Onu da deyim ki, 29 sentyabrda müəyyən qüvvələrin qıçıqlandırdığı şüarlar səsləndirilmələri də mitinq icazə verilməməsinin səbəbləri sırasındadır. Mənə elə gəlir ki, bu istiqamətdə işlər aparılarkən

hökumətin müəyyən dairələri ilə danışıq prosesin hansı istiqamətdə gedəcəyi haqda ciddi aydınlaşdırıcı məlumatlar verilməli, mitinqin məsuliyyətini öz üzərlərinə götürdüklerini diqqətə çatdırmalıdır. Azərbaycan hazırda həssas dövəmdən keçir. Ölkədaxili proseslərə diqqətlə yanaşmaq tələb olunur. Hakimiyyət də bunu edir. Komitə Qarabağ məsələsini mətbuatda və digər yerlərdə mümkün olduğu qədər qabartmağa çalışmalıdır. Bir növ özünü tanıma prosesini keçməlidir. Ən əsası da məqsədlərini cəmiyyətə və hakimiyyətə çatdırmaq bacarmalıdır. Hazırda onlar məqsədlərinin vətənpərvərlikdən irəli gəlidiyi görünür. Dağlıq Qarabağın taleyinə yandıqlarını hiss etməmək mümkün deyil. Bunu özləri daha çox hiss etməyə çalışmalıdırlar. Yalnız bundan sonra hakimiyyət onların niyyətini başa düşəcək və nəticədə bu istiqamətdə müsbətə doğru ciddi dəyişikliklər baş verəcək. Bu istiqamətdəki mitinqlərin dağıdıcı, qıçıqlandırdıcı və ən əsası ölkə daxilində sabitliyi pozmaq niyyətindən uzaq olduğunu, əsas məqsədin milli birliyə, Dağlıq Qarabağ probleminin həllinə kökləndiyini göstərməlidirlər".

□ Cavanşir ABBASLI
"Yeni Müsavat"

Rusiya politoloq, professor Andranik Miqranyan haqqin.az saytına müsahibəsində Nikol Paşinyanın fəaliyyəti ilə bağlı fikirlərini bildirib. Politoloq Paşinyanın missiyasını Azərbaycan xalq hərəkatının lideri Əbülfəz Elçibəyin missiyasına bənzətdib. O bildirib ki, Paşinyan sizin Elçibəy kimidir.



"Cənubi Qafqazda artıq Paşinyana bənzər idarəçilər olub. Məsələn, sizin Elçibəy kimi... Paşinyan Amerika açmır, o, adi populist-demaqoqdur. Lakin bu cür siyasət uzun müddət davam etməyəcək. Xalqa tezliklə demagogiyanı eməllə, iqtisadiyyatın səviyyəsinin qaldırılması ilə, sosial həyatla, investisiyaların cəlbə ilə və s. ilə sübut etməli olacaq. Göründüyü kimi, onda bu, elə də yaxşı alınmır. Tək populizmlə xalqı doymur, mümkün deyil. Biz indi görürük ki, erməni xalqı necə eyniforiyadan qaçır və bu inqilabçılardan real iş tələb edir", - deyir o qeyd edib.

"Yeni Müsavat"a danışan, 1995-1998-ci illərdə Türkiyədə mərhum prezident Əbülfəz Elçibəyin özəl təmsilçisi olmuş, deputat Fazil Mustafa hesab edir ki, bu kimi müqayisələr siyasətdə aparıla bilər: "Söylənənlər həmin politoloqun subyektiv fikirləridir. Hesab edirəm ki, hər deyilən fikri də dartışmaq lazım deyil".

Elçibəyin köməkçisi ol-

muş Oqtay Qasimov isə qəzətimizə açıqlamasında bildirdi ki, Miqranyanın müqayisəsi olduqca qüsurludur: "Əvvəlcə qeyd edim ki, Miqranyan Rusiyanın siyasətini müdafiə edən və ona ideoloji don geyindirməyə çalışan politoloqlardan sayılır. Baxmayaraq ki, onun Qərb ölkələri ilə də normal münasibətləri var. Digər tərəfdən isə deyim ki, onun Paşinyanla Əbülfəz Elçibəyi müqayisə etməsi çox qüsurlu-

dur. Ən azından o baxımdan ki, Əbülfəz Elçibəy Paşinyanın missiyalarındakı fərq kəfiyyət qədər qabarlı görünür. Elçibəy Azərbaycanın müstəqilliyi, bütövlüyü və ölkədə demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparıb. Bu mübarizədə isə Elçibəy daha çox öz xalqına arxalanırdı. O, xalqdan güc alaraq öz ideyalarını həyata keçirməyə çalışırdı. Bu, həm Azərbaycanın şimalının müstəqilliyinin yeni-

dən bərpasında özünü göstərən, həm də Elçibəy bütöv Azərbaycan ideyasını siyasi gündəmə gətirməklə, Güneydə yaşayan soydaşlarımızın da dəstəyini qazanmış bir liderdir. Paşinyan isə fərqli ampulada olan siyasətçidir. Ən azından ona görə ki, Paşinyanın həyatı Əbülfəz Elçibəyin həyatı qədər çətin və mübarizə yolu bu cür olmayıb. Digər tərəfdən, Paşinyan Əbülfəz Elçibəyden fərqli olaraq Ame-

ra maraqlı idi. Eyni zamanda Rusiya imperiyasına qarşı mübarizə aparsa da, həm Rusiya ilə, həm də İranla çox yaxın qonşuluq siyasəti həyata keçirməyə çalışırdı. Buna da müəyyən mənada əslində nail olmuşdu. Paşinyan da Ermənistanın müəyyən qədər Rusiyanın təsir dairəsindən uzaqlaşmasında maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərmək istəyir. Zaman göstərəcək ki, Paşinyan qarşıya qoyduğu

baycandan qat-qat daha çoxdur, bağlar daha sıxdır".

O. Qasimov Miqranyanın fikrindəki siyasi mesaj barəsində də danışdı: "Əslində Miqranyan demək istəyir ki, Qafqazda belə hallar olub. Gürcüstanda Qamsaxurdiya, Azərbaycanda Əbülfəz Elçibəy olublar və indi də Ermənistan Paşinyan gəlib ki, bunlar hamısı anti-Rusiya mövqeli siyasətçilər olublar. Birinci iki şəxs öz hakimiyyət-

Erməni politoloqun Elçibəy ilə bağlı bənzətməsinə sərt reaksiya

Oqtay Qasimov: "Bu müqayisə olduqca qüsurludur"

lərinin müddətini tamamlamadan, çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılıblar. Bu çevrilişlərdə isə bərbəşə olaraq Rusiya iştirak edib. Əslində Miqranyan Paşinyana xəbərdarlıq edib ki, ətrafda baş verənlərdən dərslər alsın. Burada verilən gizli mesaj, qeyd etdiyim məsələdən ibarətdir. Lakin sonda bir daha qeyd edərəm ki, Paşinyanı Əbülfəz Elçibəy ilə müqayisə etmək heç də uğurlu deyil".

□ Əli RAİS,
"Yeni Müsavat"

Qarabağ danışıqlarını nə gözləyir?

Politoloqlar Ermənistandakı seçkilərdən sonra sülh və müharibə şanslarından danışdılar

Ermənistanda dekabrın 9-da keçirilən növbədənkonar parlament seçkiləri ilə Nikol Paşinyanın "Mənim addımım" bloku 70%-dən çox səs qazanaraq qalib gəldi. Bu, o anlama gəlir ki, parlament hökumətə rəhbərlik etmək üçün inqilab yolu ilə hakimiyyətə gələn Nikola etimad göstərəcək. Bu, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfin bundan sonra Paşinyan hökuməti ilə necə danışıqlar aparmalı olduğu barədə suallar yaradır.

Qərb Universitetinin Tədbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı bu seçkilərin gözlənilən nəticələri verdiyini bildirdi: "Bu qələbə təsadüfi deyil. Paşinyan inqilab vaxtı çantasını belinə atıb xalqın içərisinə çıxdı və Sərkisyanı devirdi. O, risk nəticəsində inqilab etdi. İndiyə qədər Paşinyan zəif baş nazir idi. Çünki parlamentdə üstünlüyə malik deyildi. Əslində parlament seçkiləri gələn ilin may ayına təyin olunmuşdu. Amma sonradan Paşinyan düşündü ki, o vaxta



qədər reytingi düşə bilər. Çünki iqtisadi islahatları apara bilməyəcəyini yaxşı görürdü. Onun üçün də düşündü ki, reytingi nə qədər yüksəkdir, seçkiləri keçirsin. Son 20 ildə ilk dəfə olaraq "Qarabağ klani" nəinki hökumətdən, hətta parlamentdən belə uzaqlaşdırıldı. Açıqı, Azərbaycan da Paşinyana imkan tanıdı ki, seçkiləri ra-

hat keçirsin. Çünki "Qarabağ klani"nin hakimiyyətdə olduğu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir addım atmadığı göz önündə idi. Düzdür, Paşinyan da inqilabdan sonra bir sıra texribatlar etdi. O, Qarabağla bağlı ciddi addımlar atmasa, cəbhədə vəziyyət yenə də gərginləşəcək. Biz ondan iki girovumu-

zu azad etməyi tələb edirik. Erməni cəmiyyəti də girovlarının azad edilməsini istəyir. Paşinyan özü də etiraf edib ki, son beş ayda iqtisadi islahatları apara bilməyib. Xarici siyasətdə Paşinyana "nə etməli" sualı ortada var. Bütün bunlara baxmayaraq, bizi ən çox Qarabağ maraqlandırır. Paşinyan 90-cı illərin ortalarında Ter-Petrosyanın tərəf-

darlarından olub. Hətta mənə də məlumat var ki, o zaman Paşinyan Qarabağla bağlı sülh danışıqlarından, Qarabağ ətrafındakı torpaqların boşaldılmasından danışmış. Sadəcə, siyasətə aktiv atıldıqdan sonra bu fikirlərindən vaz keçib. Ermənistan da kim hakimiyyətə gəlirsə-gəlsin, həmin şəxs Qarabağ ətrafındakı rayonların boşaldılmasından danışa bilməz. Çünki onu ya devirərlər, ya da öldürürlər. Ortada Ter-Petrosyan nümunəsi var. Paşinyan bu taleyi yaşamaq istəmir. Biz onu məcburi sülhə sürükləməliyik".

Politoloq Əhəd Məmmədli bunları dedi: "Erməni xalqının əsas tələblərindən biri Rusiyadan getdikcə qopub Qərbə inteqrasiya etməkdir. Bunu Paşinyan edə biləcəkmidi? Edə bilsə belə, hakimiyyətini qoruya biləcəkmidi? Hakimiyyətini qoruya bilsə belə, ölkəsinin təhlükəsizliyi, ərazi bütövlüyünü qoruya biləcəkmidi? İnqilab eyniforiyası, seçki qələbəsi əhval-ruhiyyəsi bir azdan keçib gedəcək. Ondən sonra Paşinyan iqtidarı da, erməni xalqı da reallıqlarla üz-üzə qalacaq. Nə vaxta qədər xalq Paşinyanın arxasındadır, Nikol güclüdür. Xalq Paşinyanın arxasından çəkilsə, Nikolu çox acı aqibət gözləyə bilər. Qamsaxurdiya, Elçibəy, Yanukoviç nümunələri postsovet məkanını üçün yad deyil. Paşinyan Rusiya ilə razılışib daxildə

islahatları davam etdirib Qərblə də sıx əlaqələr qura bilər. Düşmən ölkədə vəziyyət müsbətə doğru getsə, Azərbaycana Qarabağı güc yolu ilə qaytarmaqdan başqa yol qalmır. Ermənistan Avrasiya İttifaqı, KTMT-də qala-qala Saakaşvilisayağı daxili islahatlar aparıb Qərblə də sıx münasibətlər qura bilsə, bu, Azərbaycan üçün ən pis ssenariyedir. Rəsmi Bakı indidən Ermənistandakı vəziyyətlə bağlı özü üçün ən pis ssenariyə hazır olmalıdır ki, çətin məqamda torpaqları azad edə bilsin. Paşinyan düşünmürəm ki, əvvəlki ritorikasından əl çəksin. Ermənistanın Qarabağ ritorikasında dəyişiklik gözləmirəm. Paşinyan da Sərkisyan kimi Azərbaycanla güc dili ilə danışıacaq. Paralel olaraq, çalışacaq ki, Dağlıq Qarabağda özünə loyallıq qüvvələri hakimiyyətə gətirsin. Bunu bacarsa, hakimiyyətini daha möhkəmləndirmiş olacaq. Köhnə, yeni fərq etməz, erməni iqtidarı ilə bütün danışıqlar dayandırılıb Azərbaycan Qarabağda antiterror əməliyyatı başlamalıdır. Erməni güc görməyə qədər ağıllanmayacaq. Həmçinin Ermənistan tam demokratiyaya gəlməmiş Azərbaycan Qarabağı qaytarmalıdır. Əks halda, Rusiya ilə bərabər Qərbi də qarşımıza almış olacağıq. Buna da imkan vermək olmaz".

□ Cavansir ABBASLI,
"Yeni Müsavat"

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDİF
www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ermenistanda kritik parlament seçkiləri arxada qaldı. İşğalçı ölkənin seçki zolağından çıxması, daha dəqiqi, inqilab sonrası hakimiyyət dəyişikliyi başa çatması Dağlıq Qarabağ məsələsində də tezliklə müəyyənlik yaranacağına ümidlər üçün əsas verir. Hərçənd düşmən məmləkətdə ictimai-siyasi proseslərin, qarşıdurma və çəkişmələrin dərhal sənğiyəcəyini söyləmək çətindir.



Çox şey yəqin ki, Ermənistanın artıq legitim rəhbəri statusu qazanmış hazırkı baş nazir əvəzi Nikol Paşinyanın atacağı addımlardan, verəcəyi qərarlardan asılı olacaq - o cümlədən Qarabağla bağlı onun sərgiləcəyi mövqə hər b, yoxsa sülh dilemmasına aydınlıq gətirməlidir.

Bəs 9 dekabr seçkilərindən sonra Ermənistandakı daxili proseslər Dağlıq Qarabağ ixtilafının həll perspektivi baxımından nə vəd edir, bu perspektiv yaxınlaşa, yaxud daha da uzaqlaşa bilərmi?

"Ermənistandakı seçkilərdə nə gözlənilirdisə, o da baş verdi. Fikrimcə, bütün bunlar onunla bağlıdır ki, Paşinyan qısa zamanda seçki keçirməyi bacardı. Halbuki Respublika

Partiyası (devrilmiş Serj Sarkisyanın partiyası - red.) məhz bir il sonra seçkilərin keçirilməsini tələb edirdi. Aydın məsələdir ki, bir ildən sonra Paşinyan tək cə əvvəlki hakimiyyəti tənqid edə bilməyəcəkdi, həm də xalqın qarşısına hansısa konkret nəticələrlə çıxmalı idi. Ona görə də başa düşərək ki, qışdan sonra xalqın ovqatı başqa ola bilər, hadisələri qabaqladı".

"Yeni Müsavat"ın məlumatına görə, bunu deputat, politoloq Rəsim Musabəyov "Moskva-Baku" portalına müsahibəsində işğalçı ölkədəki 9 dekabr seçkilərinin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, Paşinyanı hansısa nəticələrə nail ola bilməyəcək və əhalinin narazılığı artacaq: "Və bu za-



Brayza: "Qarabağ münaqişəsinin həlli gündəmə gələ bilər"

"Ermənistanda keçirilən seçkidə Nikol Paşinyanın birinci olması ilə ölkənin xarici siyasətində böyük dəyişikliklər gözləmək hələ tezdir". Bunu "Anadolu" agentliyinə müsahibəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun keçmiş həmsədr Metyu Brayza deyib.

Diplomat hesab edir ki, artıq Ermənistanda yeni dönmə başlayır. Onun sözlərinə görə, Paşinyan Ermənistanın xarici siyasətində islahatlara başlaya bilər. Bu mənada Metyu Brayza qeyd edib ki, illərdir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də gündəmə gələ bilər.

"Lakin biz bunları təxminən deyə bilərik. Gözləyib nəticələri görəcəyik", - deyər Brayza əlavə edib.



Qarabağ və Ermənistan ətrafında yeni situasiya

Düşmən ölkədə seçkilərdən sonrakı yeni dönmə nə vəd edir, sülh danışıqlarının taleyi necə olacaq?
Politoloq: "Paşinyanın separatçı rejimlə asanca haqq-hesab çəkə biləcəyini düşünmürəm..."

man onun parlamentdə üstünlükdə olmasının artıq heç bir əhəmiyyəti olmayacaq. Necə ki, o, kütlənin köməyi ilə əvvəlki hakimiyyəti devirib, onun özü ilə də eyni cür davranmağa qadir. Yaddan çıxarmayaq ki, Serj Sarkisyan da parlamentdə çoxluğa malik idi, ancaq bu, ona hakimiyyətdə qalmaqda kömək etmədi. Paşinyan hökumətinin də öz uğuru qismində sözdən başqa xalqına verəcəyi heç nə yoxdur. Ancaq kim bilir, bəlkə o, uğurlu populist olduğu kimi, həm də istedadlı inzibatçı oldu".

Politoloq hesab edir ki, Nikol Paşinyan artıq ciddi problemlərə girişməli, Dağlıq Qarabağla bağlı dinc nizamlamaya çıxmalıdır: "Bu isə sadəcə məsələ deyil. O, iqtisadi problemlərlə əlləşməli, dalana girmiş ölkə iqtisadiyyatını qurmağa olacaq. Bir ildən sonra sələflərini söymək və düşünmək ki, bu yolla yenə xalqın dəstəyini almaq olar, bu, - utopyadır".

Dağlıq Qarabağ problemi ilə bağlı gözləntilərə, ələlxüsus da N.Paşinyanla separatçı rejim arasında gərgin münasibətlərin sülh prosesinə mümkün təsirlərinə gəlinib, Rəsim Musabəyov deyib: "Bunu söyləmək hələ ki çətin-

dir. Ancaq aydındır ki, əvvəlcə o, Dağlıq Qarabağda özünə yeni dayaqlar axtarmağa çalışacaq. Bunu bacaracaqmı, onun rəqibləri özünü necə aparacaq? Bütün bunları zaman göstərəcək. İstənilən halda, Paşinyanın mühüm addımlarından biri separatçı Dağlıq Qarabağda başqa adamların meydana çıxmasını təmin etməklə bağlı olacaq. Bako Saakyan (separatçı rejimin başçısı - red.) dəfələrlə bəyan edib ki, o, 2020-ci ildəki "seçkilərə" qatılmıyacaq və "hakimiyyətdən" gedəcək. Ancaq 2020-ci ilə hələ çox var və mən indiki separatçı rejimlə Paşinyanın asanca haqq-hesab çəkə biləcəyini düşünmürəm. Axı onların hamısı Köçəryanın və Sarkisyanın əlaltılarıdır".

Onda belə çıxırmı ki, növbəti hakimiyyət dəyişikliyi Dağlıq Qarabağda ola bilər? Ekspertin cavabı belə olub: "Hər şey ola bilər. Hələlik söyləmək çətindir. Hər şey kimin kimlə haqq-hesab çəkəcəyi ilə bağlı olacaq. Kim bilir, bəlkə onlar Paşinyanla haqq-hesab çəkəcəklər?"

Digər deputat, politoloq Elman Nəsirov isə hesab edir ki, seçkilər nəticəsində parlamentə düşə bilməyən Dağlıq

Qarabağ klanının nümayəndələri yeni hakimiyyətə qarşı çox ciddi siyasi qüvvə olmaq iddiasındadır və bu da Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötürməyəcək (axar.az).

"Onlar bütün narazı elektorati öz ətraflarında birləşdirmək istəyəcəklər. Düşünürəm ki, indiki halda biz yeni bir mübarizənin də şahidi olacağıq. Bu mübarizə Ermənistan yeni hakimiyyət ilə Qarabağ klanının arasında gedəcək. Bu mübarizə artıq "kim kimi" prinsipi üzrə getməkdədir. Burada Paşinyan qalib gələrsə, onun hakimiyyətdə dayaqları möhkəmlənəcək. Qarabağ klanının qələbəsi isə Paşinyanın inqilab nəticəsində əldə etdiklərinin üstündən birdəfəlik xətt çəkəcək".

Politoloqa görə, yanvar ayından etibarən Paşinyanın qondarma rejimin rəhbəri Bakoo Saakyanla açıq mübarizəsi başlaya bilər: "Bunu istisna etməyirəm. Əgər bu mübarizədə Paşinyan qalib gələrsə, Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiya yarana bilər. Yeni situasiyada artıq Paşinyanın konstruktiv addımlar atması üçün imkanlar yaranmış olar. Bu da nəzərdən qaçmayan proqnozlardan biri-

dir".
Xatırladaq ki, Ermənistanda 9 dekabr növbədənənar parlament seçkiləri nəticəsində Paşinyanın "Mənim addımım" bloku, "Çiçəklənən Ermənistan" və Paşinyana yaxın "İşıqlı Ermənistan" partiyaları parlamentdə təmsil olunmaq imkanı qazanıb.

Politoloji şərhlərdən göründüyü kimi, Ermənistanı təlatümlü bir il gözləyir. Tələtümü proseslərin qayəsində isə sözsüz ki, həm də İrəvan-Xankəndi qarşıdurması duracaq. Qarabağ klanına Moskvanın güclü təsir imkanları və Nikol Paşinyandan Kremlin narazılığı nəzərə alınarsa, demək, Dağlıq Qarabağ ətrafında vəziyyətdə qəfil dönüş də istisna deyil. Bu isə Azərbaycan üçün yeni situasiya, hətta yeni fərsetlər açmağa bilər.

İstənilən halda, bir şey aydındır ki, Azərbaycan nə atəşkəs rejiminə, nə də ermənilərin daxili hakimiyyət davasını bəhanə edərək işğal rejimini uzatmasına sonsuzadək uzatmasına dözm göstərməyəcək. Bu mənada 2019, bir çox ekspertlərin proqnoz elədiyi kimi, dönüş ili də ola bilər.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlının ötən həftə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla görüşlərinə icazə verilməyib. Sabiq nazirin saxlanıldığı müəssisəyə gedən hüquq müdafiəçilərinin görüşünə müəssisə rəhbərliyi icazə verməyib. Bundan sonra belə xəbərlər yayılıb ki, hüquq müdafiəçilərinin sabiq nazirlə görüşə buraxılmamaları təkcə Əli İnsanovun personası ilə bağlı deyil, problemin kökündə hər iki xanımın partiyalılığı məsələsi də dayanır. Belə ki, Novella Cəfəroğlu da, Səidə Qocamanlı da Müsavat Partiyasının üzvləridir.

"Yeni Müsavat"ın əməkdaşları məsələ ilə bağlı Səidə Qocamanlının fikirlərini öyrənib. Səidə Qocamanlı deyib ki, ədliyyə naziri yanında İctimai Komitə yarananda ilk üzvlərdən biri olub: "İllərlə orada çox mütəşəkkil işləmişik. Novella xanım da o vaxtdan komitənin üzvü idi. Komitənin nizamnaməsinə əsasən partiya üzvü olanlar üzv ola bilməzdilər. Elə oldu ki, 2011-ci ildə, Müsavat Partiyasının yaranmasının 100 illiyi ilə bağlı tədbirdə çıxış etdim və söylədim ki, atamın ruhuna rəğmən Müsavat Partiyasına üzv oluram. Təbii ki, bu mənim övladlıq borcum idi, başqa heç bir marağım da yox idi. Bundan sonra komitəyə seçki keçiriləndə məni artıq üzv seçmədilər. Həmin vaxt keçirilən seçki sayca üçüncüsü idi".

Səidə Qocamanlı deyir ki, özü həmin vaxt komitədə qalıb işləmək istəyib: "Çünki komitə çox yaxşı işlər görürdü. Cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı, ayrı-ayrı mətbuətlərin problemləri ilə bağlı işlər görürdü. Amma təəssüf ki, nizamnaməyə uyğun olaraq o komitədə qala bilmədim. Amma mənim və Novella xanımın komitədəki fəaliyyətimizə, düzgünlüyümüze rəğmən Ədliyyə Nazirliyindən şifahi şəkildə deyilmişdi ki, biz müəssisələrə gedə bilərik. Cəzaçəkmə müəssisələrindən şikayətlər olanda, bizə gələn məktublar əsasında müəssisələrə getmək istəyəndə bizə şərait yarıldı. Buna görə ədliyyə nazirine təşəkkürümü bildirirəm. Bizi ötən 7 ildə işdən kənar qoymayıblar. Sonuncu dəfə 11 sayılı cəzaçəkmə müəssisəsinə gedə bilmədik. Bu günə qədər məsələ açıq qalıb. Ümid edirik ki, bizə şərait yaradılacaq".

Səidə Qocamanlı hesab edir ki, müəssisəyə buraxılmamaqlarında xüsusi bir qərəzli münasibət yoxdur: "Nizamnamədə də qeyd olunub ki, siyasi partiyanın üzvü olan hüquq müdafiəçiləri komitədə üzv ola bilməzlər. Amma şifahi danışıqlara görə biz 2011-ci ildən 2018-ci ilə qədər müəssisələrə gedə bildirdik. Komitə üzvləri ilə birgə müəssisələrə gedirdik. Sonuncu dəfə niyə belə oldu, bizə aydın deyil. Səfərimiz baş tutmadı. Hesab edirəm ki, bayramdan sonra ora səfər edə bilərik. Çünki bu məsələ olanda ədliyyə naziri ölkədən kənar idi. Hər halda biz ümid edirik ki, məsələ həllini tapacaq. Nazim Ələkbərov, ondan sonra Mədət Quliyev Penitensiar Xidmətin reisi olanda bizə qarşı hansısa xoşagəlməz münasibət olmayıb. Həmişə bizə qarşı inamlı münasibət olub. Biz o komitənin üzvləri ilə cəzaçəkmə müəssisələrinə gedəndə çox adam bizi qınayırdı ki, niyə səfərlə bağlı, ayrı-ayrı məlumatlar vermirik. Amma bu belə deyil. Biz həmin məlumatları səfərimizdə nə görmüşükse, nazirə çatdırırdıq, həmin problem həllini tapırdı. Bu iş mətbuat üçün deyil, sırf vəziyyəti araşdırıb nöqsanların aradan qaldırılmasına hesablanıb".

"Adında ictimai sözü olan komitənin fəaliyyətinin mətbuatdan kənar saxlanması nə dərəcədə doğrudur" sualına S.Qocamanlı belə cavab verir: "Komitə sırf ədliyyə nazirinin təklifi ilə yaradılıb. İctimai deyəndə ora qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət komitədir. QHT-lər ictimai təşkilatdır. Biz həmişə çalışmışıq ki, problemləri səssiz-küysüz həll edək. Səs-küylü işlərin həlli də çətin olur, bəzən mümkün olmur.

"Partiya mənsubluğuma görə İctimai Komitədə qala bilmədim"

Hüquq müdafiəçilərinin Əli İnsanovla görüşə buraxılmaması Müsavat Partiyasına görədir?



Bunu bizə beynəlxalq təşkilatların mütəxəssisləri də öyrətdi. Problemin həll olunması bilavasitə QHT nümayəndələrinin sırf gücü ilə olmalıdır. Biz o problemlərin həlli ilə bağlı təbii ki, dövlət qurumlarına müraciət edə bilərik. Çox təəssüflər olsun ki, bir çox hüquq müdafiəçiləri məsələləri mətbuata çıxarırlar. Məsələ mətbuata çıxandan sonra isə həllini tapa bilmir. Məsələ insan taleyi ilə bağlıdır, onun həll edilməsinə səs göstərməlidir.

Mən gələn şikayətləri çalışıram ki, sakit bir formada, rəvan şəkildə dövlət strukturları ilə həll etməyin tərəfdarıyam. Çox şükür ki, 16 il birgə işlədiyimiz monitoring qrupunda da bu bizim əsas kredoumuz olub. Orada bir neçə hüquq müdafiəçisi ilə birgə işləyirik. 16 ildir ki, hansısa bir şikayət olubsa, bizə dustaqların, hər hansı bir Azərbaycan vətəndaşının

problemi ilə bağlı müraciətlər olubsa, yalnız dövlət strukturlarının nümayəndələri ilə həll etməyə çalışırıq. Əgər bu məsələ həll olunmursa, məmur bizim müraciətimizə reaksiya vermirsə, qulaqardına vurursa, bu halda mətbuata üz tuturuq. Biz mətbuatdan başqa hara müraciət edə bilərik?"

Səidə Qocamanlı "11 sayılı cəzaçəkmə müəssisəsinə buraxılmamağınız Əli İnsanovun personası ilə bağlı ola bilirmi" sualına "Mən belə düşünürəm, məncə yox. Deyə bilmərəm" cavabını verir: "Mümkündür ki, Penitensiar Xidmətdə dəyişikliklərdən bizi tanımayanaraq müəssisəyə buraxmayıblar. Yeni kadrlar gəlib. Ola bilər ki, bizi tanımır, fəaliyyətimizə bələd deyillər. Nədənə çəkinirlər. Nəhayət ki, bu məsələnin öz həllini tapacağına ümid edirik. Çünki biz hüquq müdafiəçiliyinin Azərbaycan-

dakı sütunlarıyıq. Bizə qarşı belə münasibət haradasa yol-verilməzdir".

Qeyd edək ki, belə fikirlər də vardı ki, Əli İnsanovun sağlamlıq vəziyyətində yaranan problemlərə görə onunla görüşə maneə yaradılıb. Bununla bağlı N.Cəfəroğlu "Əli İnsanovun səhhətinin normal olmadığı üçün görüş alınmadığı yönündə səslənən fikirlər düzgün deyil" deyə bildirmişdi. Demişdi ki, bu ayın sonuna qədər hüquq müdafiəçiləri Əli İnsanovla görüşəcəklər.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci il oktyabrın 19-da həbs olunub. Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan İnsanov qarşı sonradan iqtisadi səhəde cinayətkarlıqla əlaqəli ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında məhkəmə Əli İnsanovun əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olun-

maqla, 11 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. 2016-cı il avqustun 24-də, yeni azadlığa çıxmasına iki ay qalmış Qaradağ Rayon Prokurorluğu tərəfindən Əli İnsanovla Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və istifadəsi) maddələri ilə yeni ittihamlar elan edilib. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də, yəni köhnə cəzasının bitiminə bir həftə qalmış sabiq nazir barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb. 2017-ci il aprel 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsinə bu ittihamlar üzrə proses yekunlaşıb. Ə.İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Sabiq nazir ittihamları qəbul etmir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. Əli İnsanovun vəkili ilə də əlaqə cəhdlərimiz alınmadı.

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

Qarabağ Komitəsi BŞİH-dən məhkəməyə şikayət edir

Tural Abbaslı: "Məhkəmə BŞİH-in məntiqsiz cavabını ləğv edərsə, dekabrın 15-də mitinq keçirəcəyik"

Dekabrın 10-da Qarabağ Komitəsinin bu ayın 15-nə planlaşdırıldığı mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi.

Mitinqin "Qarabağa azadlıq!", "İşgala son!" şüarları ilə keçirilməsi qərara alınmışdı. Mitinqə hazırlıq işlərinə hələ bir neçə gün öncədən başlanılmışdı. Belə ki, Qarabağ Komitəsinin işçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı çağırış edib bildirmişdi ki, Qarabağ Komitəsi

10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb. Lakin rəsmi icazə verilmədi.

Məlumat üçün onu da qeyd edək ki, Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsəduyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaran-

masını istəmədiyini əsas göstərərək razılaşdırılmamış mitinqə getmədi və yenidən mitinq keçirməklə bağlı icazə müraciəti etdi.

Bəs bu dəfə necə, komitə yenidən mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəkmiz?

"Yeni Müsavat" a danışan Qarabağ Komitəsinin təsisçilərindən olan, AG Partiyanın lideri Tural Abbaslı bildirib ki, dekabrın 12-də komitənin iclası keçiriləcək: "Həmin iclasda bu məsələ daha geniş for-

mada müzakirə ediləcək. Lakin bu gün koordinatorlar qrupunda belə qərar verildi ki, həmin qərardan məhkəməyə şikayət edək. Məhkəmədən tələb edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni qadağasını ləğv edib, bizə dekabrın 15-də mitinq keçirməyimiz barədə razılıq versin. Həmçinin qərar qəbul edilsin ki, biz mitinqimizi keçirə bilək. Hazırda sənədlərin hazırlanması istiqamətində işlər aparılır. Çalışacağıq ki, bu günə həmin şikayəti təqdim edək. Növbəti mitinqin təyin olunub-olunmaması barəsində hələ ki konkret bir söz deyə bilmərəm. Çünki məsələ Qarabağ Komitəsinin geniş iclasında müzakirə edilməyib. Əgər məhkəmə qərarı dəyişəcəksə, dekabrın 15-də mitinqimizi keçirmək niyyətindəyik. Bu məsələ aydınlaşdıq-



dan sonra isə növbəti mitinqlər barəsində danışmaq olar. Hələ ki 15 dekabr mitinqinin keçirilməsi uğrunda bəzi hüquqi addımlar atırıq. Güman edirəm ki, məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinin məntiqsiz cavabını ləğv edib,

bizə icazə verəcək. Digər bütün məsələlər isə təyin etdiyimiz iclasda müzakirə olunacaq və ictimaiyyətə yeni qərarlar barəsində məlumat verəcəyik".

□ Əli RAİS,
"Yeni Müsavat"

"Ata evimi əlimdən alıblar. Notariuslar saxtakarlıq edib. Məhkəmələr də həmin saxta sənədlərə istinad edib, atamın evindən mənə cəmi 5 kvadrat metr sahə ayırıb. Həmin sahəyə görə də 15 min manat pul kəşib hesaba köçürüblər. Halbuki ata mülküm 18 sot torpaq sahəsində yerləşir və 24,2 kvadrat metrlik evdən mənə 5 kvadrat metr ayırsalar da, 18 sotluq torpaq sahəsindən payımı verməyiblər" - professor Böyükağa Quliyev belə deyir.

1931-ci ildə Bakının Şüvəlan qəsəbəsində, Almas İldırım küçəsi dalan 5, ev 2 ünvanında anadan olan B.Quliyev illərdir ki, həmin ünvana gedə bilmir.

"Dəfələrlə "Yeni Müsavat"ın redaksiyasına gəlmişəm. Dərdimi danışmışam, amma sonradan da çap olunmasını istəməmişəm. 88 yaşım içindəyəm. Rusiya paytaxtında, Moskvada evim var. Orada övladlarım yaşayır. Mənə ata mülkümün haqsızlıqla, saxtakarlıqla əlimdən alınması çox pis təsir edir. Halbuki həmin ünvanda mənim uşaqlığım, sonradan gəncliyim keçib. Xatirələrim ata evimlə bağlıdır. Bu gün mən ora gedə bilmirəm. Gedirəm, qapıdan geri qayıtırlar. İstədiyim budur ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni dərinləndirib araşdırsınlar" deyən B.Quliyev əlindəki çoxsaylı sənədləri bir-bir təqdim edir.


"Bizim evin kupçası olmayıb. Evimizə mənim imzam saxtalaşdırılmaqla, icazəm olmadan 7 və 31 sayılı notariusların müdirləri, Bakı Texniki İnventarlaşdırma İdarəsi və Əzizbəyov (indiki Xəzər) rayonunun məhkəmə işçiləri əlbirliyi nəticəsində kupça alınıb. Həmin kupçanın alınması ilə bağlı sənədlərin saxtalaşdırılması sübut etsəm də, xeyri olmadı. Mənə təklif olundu ki, mülkümün yarısı - yəni ev və torpağın yarı hissəsi mənə verəcək. Qalan hissəsini də qardaşıma verəcəklər. Bu razılaşmanı da pozdular. Əvəzində saxta sənədlərlə ata mülkümün mənə cəmi 5 kvadrat metr verdilər. Bu günə qədər məsələ açıq olaraq qalır".

Böyükağa Quliyev deyir ki, oğlu Pərviz, qızı da həmin ünvanda anadan olublar: "Ailədə 8 övlad olmuşuq. 1931-ci ildə anadan olmuşam. İlk övlad mənəm. 3 qardaşım, 4 bacım olub. Mən 1953-cü ildə Bakı Neft Texnoloji Texnikumunun energetika fakültəsini bitirmişəm. Bundan sonra Serpuxov Aviasiya Peşə Məktəbində oxumuşam. Kuybişev adına Hərbi Mühəndislik Akademiyasının demir yolları üzrə fakültəsini bitirmişəm. Akademiyada təhsil aldığımda, SSRİ Nazirlər Sovetinin neqliyyat məsələləri üzrə müavini Lazer Moiseyeviç Kaqanoviçin şəxsi təşəbbüsü ilə Dərbənd Mahaçqala dəmir yolunun yenidən qurulması üçün göndərilmişəm. Məni Mahaçqalaya göndərəndə dəmir yolunun yenilənməsi üçün 2 il vaxt verdi-



Putinin evinə təbrik göndərirdiyi professorun Bakıdakı mülkünü əlindən alıblar

Böyükağa Quliyev Azərbaycan dövlətindən kömək istədi



lər. Dəmir yolunu 10 ay ərzində yenilənərək təhvil verdim. Bundan sonra Kurqan şəhərindən Qazaxıstana qədər dəmir yolu çəkilişinə yollandılar. 192 kilometrlik yolu çəkib təhvil verdik. Dəmir yolunun çəkilişində fərqləndiyimə görə mənə vaxtından əvvəl Azərbaycana qayıtmağa icazə vermişdilər. 1956-cı ildə anam SSRİ rəhbərliyinə məktub yazmışım. Oradan da təyinatla Şimali QRES-ə

göndərdilər. Orada elektrik stansiyalarında texnoloji prosesləri idarə edən növbətçi mühəndis vəzifəsində 3 pillə yüksəldim. 1963-cü ildə mənə "AzərBaşEnerji"yə işə çağırıldılar. 3 ay ərzində vəzifəm 4 dəfə artırılıb və Elektrik Stansiyalarının Davamlı İstismarı və Texniki Təhlükəsizlik İnspeksiyasına rəis təyin olunmuşam".

Böyükağa Quliyev həmin illərdə həm də təhsilini davam etdirib. 1973-cü ildə Azərbaycan Neft Kimya İnstitutunun energetika fakültəsini əla qiymətlərlə bitirib: "Elmi rəhbərlərim elmlər doktoru Oyrat Eldarov, elmlər doktoru Firudin Hüseynov və akademik Çingiz Cuvarlinski olublar. 1973-cü ildən 1975-ci ilə qədər "Azenerqo"nun İstehsalat Tədris Kombinatının direktoru vəzifəsində çalışdım". 1975-ci ilin sentyabrında Misir paytaxtı Qahirəyə Energetika və Elektrikləşdirmə Nazirliyinə xarici ölkələrdə - ABŞ, Almaniya və s. ölkələrdə təhsil almış vəzifəli şəxslərə elektrik stansiyalarının istismar-texnoloji proseslərini öyrədirib. 1977-ci ildə Bakıya qayıdaraq İstehsalat Tədris Kombinatının direktoru vəzifəsində işini davam etdirib: "1980-ci ildə mənə SSRİ Energetika Nazirliyinə dəvət etdilər. Orada Moskva Baş Enerji Sistemində Tədris Kombinatının direktoru təyin olundum. Həmin illərdə təşəbbüsum və birbaşa rəhbərliyimlə Tədris Kombinatında Moskva Politexnik İnstitutunun Elektrik Stansiyaları kafedrasını təşkil etdik. Bundan sonra, 1982-ci ildə professor adı verildi. Həmin illərdə Moskva Baş Enerji Sistemində

də 78 min nəfər, "AzərBaşEnerji"də isə 17 min nəfər işləyib. İş yükü çox böyük idi. Amma öhdəsindən gəlirdik. İmkanlarımız da yaxşı idi. Bizə bu gün Rusiya Federasiyasının hörmətidir. Hər il Böyük Vətən Müharibəsinin iştirakçısı kimi mayın 9-da parada çağırılıram. Vladimir Putin şəxsən evimə təbrik məktubu yollayır. Mükafat verilir. Rusiya Federasiyasının xüsusi imtiyazlı şəxslərindən biriyəm. Nəqliyyat xərclərini dövlət qarşılayır, çoxsaylı restoranlar var ki, nə vaxt istəsək orada gedib qonaq oluruq, teatr, opera, muzeylərə də təmənnsiz gedə bilərik. Hər 3 ayda bir dəfə olmaqla pulsuz müayinə olunur, müalicə ehtiyacı olarsa, müali-

nimdə, ahlil yaşımıda belə bir dələduzluqla üzlaşsəm. Ona görə də dövlətimizdən xahiş edirəm ki, məsələni doğru-dürüst araşdırsınlar. Görəcəklər ki, mənə qarşı çox böyük haqsızlıq, həyasızlıq olub".

Yaşının çox olması Böyükağa Quliyev Azərbaycan və Rusiya paytaxtında ictimai işlərlə məşğul olmağa mane olmur. Deyir ki, ötən ayın sonunda Rusiyada keçirilən, "Rusiyanın dahi adları" layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsində birbaşa iştirak edib. Rusiya Federasiyasının İctimai Palatasında baş tutan səsvermələrdən birində o, görkəmli dövlət xadimi Sabit Orucovun adı



cə edilir. Yeni mənim dünya malında gözüm yoxdur. Bu dünyanın malı burada qalacaq. Ata mülkümü menden kimsə xoşluqla istəsəydi, ehtiyacına görə düşünmədən rəvərdim. Saxtakarlıqla, dələduzluqla mənim uşaqlığım keçən evin, uşaqlarımın anadan olduğu mülküm ələ keçirilməsi ilə barışa bilmirəm. Heç vaxt düşünməzdim ki, bir gün vətə-

nin Yeni Urenqoy aeroportuna verilməsinə səs verib. Orada çıxış edərək iştirakçıları Sabit Orucova səs verməyə çağırıb. Təz-təz Azərbaycana səfərlər etdiyini deyən professorun sözlərinə görə, burada da müxtəlif məktəblərdə, tədris ocaqlarında vətənpərvərlik mövzusunda çıxışları olur.

E.MƏMMƏDLİYEV, "Yeni Müsavat"

Gənclər arasında ölümlə bitən kütləvi davanın təfərrüatları

İdmançının ölümünə səbəb olan ata və oğulun məhkəməsi başladı



İdmançının ölümünə səbəb olan şəxslər hakim qarşısına çıxarılıb. Onlar ata və oğuldur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1972-ci il təvəllüdü Əhəd İsmayilov və 2000-ci il təvəllüdü Ramil İsmayilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Əhəd İsmayilov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Ramil İsmayilov isə özünü qismən təqsirli bilib.

Məhkəmə iclasında ilk olaraq Ramil İsmayilov sərbəst ifadə verib. Ramil deyib ki, hadisə baş verməzdən əvvəl mərhumla görüşüb. Onlar yaxınlıqdakı internet klubda olublar. Ramil söyləyib ki, orada Rasif Həbibovla mübahisə ediblər.

O, ifadəsinin davamında hadisənin təfərrüatını belə danışıb: "Klubda uşaqlarla "playstation" oynayırdım. Telefonum da "zaryatka"da idi. Həmin ərəfədə Rasif klubda gəldi. Gördüm ki, mənim telefonumu çıxarıb öz telefonunu "zaryatka"ya qoydu. Bu da mənə xoş gəlmədi. Rasifdən bunun səbəbini soruşdum. Başıma sille ilə vurdu. Dedi ki, yaxşı ələyirəm".

Ramil deyib ki, aralarında mübahisə yaranıb. Onun dediyinə görə, Rasif onu söyüb, sonra da döyüb: "Bizi uşaqlar ayırdı. Mən də ağlayıb evə getdim. Atam evdə yatmışdı. Onu çağırıb dedim ki, Rasif məni təhqir edib, döyüb. Atama ona görə dedim ki, bizi barışdırın. Çünki Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl də yaxşı olub. Sonra atamla Rasiflə görüşməyə getdik. "Yaşıl çay evi"ne gedəndə Rasif dostları ilə orada oturmuşdu. Atam ona dedi ki, maşına əyləşsin. Rasifin yanında bir neçə adam da var idi. Atam Rasifə bir də dedi ki, onunla söhbət etmək istəyir. Bu vaxt Rasifin dostu Samir də özünü maşına soxdu. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsinə istəmərdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Bu zaman Samir dilləndi ki, "Ramil uşaqlıq edib". Atam Rasifə sual verdikcə Samir özünü araya soxurdu, müdaxilə edirdi".

İfadəsinin davamında Ramil deyib ki, söhbəti davam etdirmək üçün maşını yolun kənarında saxlayıblar: "Maşında yerə düşən kimi Samir məni yumruqla vurdu. Rasif də atamı döyməyə başladı. Mən həmin zaman şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Məqsədim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım. Hər ikisi yerə qaldı. Biz də maşına minib evə gəldik".

Suallara cavab verən Ramil bıçağı dənizə atdığını deyib. O bildirib ki, törətdiyi əmələ görə çox peşmandır.

Xatırladaq ki, hadisə ötən il Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralıları dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayilovlar saxlanılıb.

Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub. Hər iki şəxsə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Məlumatla görə, Rasif Həbibov idmançı olub.

□ **İlkin MURADOV,**
Musavat.com

İnşaat sektorunda yol verilməmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirləri davam etdirir.

Musavat.com xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv



Qalmaqalla işdən çıxarılan icra başçısının başı yenə dərdə - cinayət işi açıldı

İbrahim Mehdiyevə məxsus olduğu deyilən "İnşaat Konstruksiyaları MMC"-nin vəzifəli şəxslərinə qarşı cinayət işi başladı, səbəb...

müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində "İnşaat Konstruksiyaları" MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülme işlərinin təşkili layihəsi hazırlanmadan və sökülme işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin sökülü müəyyən edilərək bu barədə toplanmış materiallar aidliyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla "İnşaat Konstruksiyaları" MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər



rə qarşı ən ciddi tədbirlər görülməkdir.

Virtual.org isə xəbər verir ki, Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdiyədə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri "İnşaat Konstruksiyaları MMC" ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürüldülər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində "pilot layihə" çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər verilməkdir.

Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Sakinlərin bildirdiklərinə görə, ötən il onlara şirkətin nümayəndəsi qismində Rəsul Əhmədov müraciət edərək iki il müddətinə binanı hazır edərək sakinləri ora köçürəcəklərini deyib. Lakin evlərin sökülməsindən xeyli vaxt keçsə də, həmin ərazidə bina tikilməyib. Bundan narahat olan sakinlər ötən il Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək binada tikinti işlərinin nə vaxt başlanacağı ilə maraqlanıblar. Sakinlər deyiblər ki, həmin vaxt bina demək olar ki, sökülmüşdü, yalnız fasadı qalmışdı. Amma yeni binanın heç özüllü də qazılmamışdı, ərazi inşaat materiallarının tullantılarının qalacağı zibilliyə çevrilmişdi.


yerində pilot layihə həyata keçirilməyəcək. Komitəsinin sədri Samir Nuriyev Xətai İH-nin nümayəndələrini çağıraraq sakinlərin yanında onlara tapşırıb ki, tikinti şirkətinin nümayəndələrinin əhalini aldatmalarına imkan verməsinlər. Çünki onların evlərinin yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyətindən isə əhaliyə bildirilib ki, hökumət paytaxtda 12 mərtəbədə yüksək binanın tikilməsinin qadağan edib. Nəticədə onların binasının yerində 18 mərtəbəli bina tikilməyəcək, sakinləri köçürən şirkətə isə 12 mərtəbəli bina tikmək sərf eləmir.

Araşdırma zamanı məlum olub ki, həmin tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Qeyd edək ki, ötən il prezident İlham Əliyevin qərarı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olub. Buna səbəb icra başçısının "Hacı Cavad" məscidini özbaşına sökdürməsi olub.

□ **"Yeni Müsavat"**



Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Dekabrın 11-nə keçən gecə saat 3 radələrində Nəsimi Rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Taxveli Ramiz Pərviz oğlunun avtoməşinə baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kустar üsulla hazırlanmış, qurudulmuş marixuana götürüldü.

Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 sayılı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBITURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

Taxveli Ramiz Pərviz oğlu Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərək Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsinə atmasını etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcələsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb. Taxveli Ramiz Pərviz oğlu "Buta Palace"nin art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

"Yeni Müsavat"ın məlumatına görə, 1994-cü ildə vəfat edən G.Məmmədovun yeganə qızının adı Gülarədir. 2002-ci ildə "Azərbaycantelefilm"nin G.Məmmədov haqqında çəkdiyi



şirkətinin Anderrayting və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbinə Babayeva publika.az-a bildirib ki, Adelya Taxveli işinin peşəkari olub: "O, kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş idi, Gülerüz və pozitiv insan idi..."

Məlumatla görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasi-

ve şəirlər yazmış.

Qeyd edək ki, Barbituratlar tibdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir.

Kannabis isə marixuananın

bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi "uçuran vasitə"yə hər ikisinin adlarını birləşdirərək Marixuana adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı marixuana olaraq qalıb.

Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilər. Hündürlüyü isə yarım metrə yaxın olur.

Marixuanın ən fəal inqrediyenti THK-dur. Məhz bu kimyəvi

Narkotik xalq artistinin nəvəsini qatil etdi-marixuana, paranoya və...

Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi arvadını 5-ci mərtəbədən atmağa vadar edən narkotik maddənin tərkibi, effekti və əks-təsirləri; qətil törədən "Buta Palace"nin art direktoru vaxtilə babası haqda olan filmə də çəkilib



filmə mərhum müğənninin həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə və hadisəni törədən

Ramiz də iştirak edib.

Qətlə yetirilən Adelya isə 2013-cü ildən "Atəşgah Sığorta"



bətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barədə qeydlər edirmiş

beynəlxalq adıdır. "Marixuana" sözü isə ilk dəfə olaraq Meksika hərbi bölməsində yaranıb. Həmin

maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır. Qeyd edək ki, Rusiya və Azərbaycanda marixuana uzun müddət anafəndlənirdi.

Marixuana istifadəsi çox bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, daddılma və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşüncə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin düşüncə bacarıqları yavaşlayar və bulanıqlaşar. Marixuana istifadəçidə paranoya yarada bilər. Paranoya isə həddindən artıq narahatlıq və ya qorxu ilə xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır.

ORXAN, "Yeni Müsavat"

Eldar Mahmudovun və deputatın restoranları sökülür

Atatürk Parkında kafe, restoran və digər ictimai-iaşə obyektlərinin sökülməsinə başlanılıb; illərdir ki, parkdakı daha bir neçə obyektin yüksək vəzifəli bir generala məxsusluğu ilə də bağlı iddialar var...



Bakı şəhəri Nərimanov rayonunda Atatürk prospektindəki eyniadlı parkdakı kafe, restoran və digər ictimai-iaşə obyektlərinin sökülməsinə başlanılıb. Türkiyə Cümhuriyyətinin qurucusunun adının verildiyi bu park Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində yerləşir. Park "Gənclik" metro stansiyasının girişində yerləşir və prospekt boyunca Ayna Sultanovanın heykəli olan yerə qədər uzanır. 2010-cu ildə ərazidə sıx ağaclar və bir neçə kiçik kafe fəaliyyət göstərsə də, sonradan həmin ərazidə restoranların sayı artıb.

Ümumilikdə Atatürk parkında 13-ə yaxın ictimai iaşə obyekti var. Ərazidən ilkin olaraq 7 obyekt sökülüb. Qalan 6 obyekt də söküləcək. Söküntü işlərinə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti-

nin başçısı Aparatının Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayilov bakupost-a açıqlamasında bildirib ki, parkda yenidənqurma işləri aparılır. Z. İsmayilov nəzərə çatdırıb ki, parkdakı obyektlərin əksəriyyəti müvəqqəti icazə əsasında tikilib: "Həmin obyektlərin sahiblərinin 80 faizinə parkda fəaliyyət

göstərməklə bağlı müvəqqəti icazə verilib. Həmin obyektlər parkdan götürüləcək. Çünki onlardan uzun müddət müvəqqəti istifadə ediblər, bu gün isə yenidənqurma işləri çərçivəsində həmin obyektlərin sökülməsi lazımdır və onlar sökülür. Burada heç bir problem yoxdur, hər hansı kompensasiyadan söhbət gəlməz. Çıxarışı olan obyektlərə gəlincə, bu obyektlərlə bağlı məsələyə də qanunvericiliyin tələbinə uyğun olaraq baxılacaq. Bunun kompensasiya, yaxud hər hansı formada olması hələlik qararlaşıdırılmayıb".

Z. İsmayilov əlavə edib ki, söküləcək obyektlərin yerində yenilərinin tikilməsi nəzərdə tutulma-

yıb: "Parkda yenidənqurma işləri çərçivəsində kafe, restoran və digər ictimai-iaşə obyektlərinin tikintisi nəzərdə tutulmayıb".

Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığı ilə Atatürk parkında yenidənqurma işləri aparılır. O da qeyd edilib ki, parkdakı bir çox obyektlər 20 il ərzində "gecəqondu" kimi fəaliyyət göstərmiş. Bu obyektlərə kompensasiya ödənilməsi nəzərdə tutulmayıb. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.

Məlumatla görə, ərazidə söküləcək obyektlər arasında sabiq millət vəkili Fərhad Qəribovun

"Billur" restoranı da var. "Yeni Müsavat"ın məlumatına görə isə F.Qəribov restoranı 2016-cı ildə 280 min manata satıb. Atatürk Parkında daha bir xanım deputatın da obyektinə də var ki, o da sökülüb. Bundan başqa, illərdir ki, parkdakı daha bir neçə obyektin yüksək vəzifəli bir generala məx-

susluğu ilə də bağlı iddialar var ki, bunlar heç vaxt rəsmən təsdiqlənməyib. Buradakı restoranlardan birinin isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova aid olduğu barədə xəbərlər vardı.

ORXAN, "Yeni Müsavat"



Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılib.

Axar.az xəbər verir ki, nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşınmalarn Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib.

Avtobusların özəlləşdirilməsi məqsədilə 8 yanvar tarixində açıq auksion təşkil ediləcək.

Nazirlik hərraca 27 "Daewo BC212MA", 8 ədə isə "Man Lion S Klassik A-74" markalı avtobus təqdim edib. Özəlləşdirməyə çıxarılan avtobusların hamısı 2008-2009-cu il istehsalıdır. "Man Lion S Klassik A-74" avtobusları 22.500 manata, "Daewo BC212MA" avtobusları isə 12.150 manata satılacaq.

2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. 2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 DAEWOO avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.



MUSAVAT

Son səhifə

N 266 (7155) 12 dekabr 2018



Ər-arvad dalaşırsa, ailənin borcları artır

Son illər ər-arvad və ya sevgililər arasındakı münasibətlər daha çox "tükənmişlik sindromu" ubcatından bitir. Bu, türkiyəli ailə mütəxəssislərinin apardığı araşdırmanın nəticəsində ortaya çıxıb. Sözügedən sindrom insanların həyatına girəndə beyin bədbəxtləşməyə başlayır. Bu vəziyyət inkişaf etməyə başlayanda isə beyin bədbəxtliyə qarşı önləmə almağa başlayır və digər həzz vericiləri fəallaşdırır. Bunların sırasında sosial mediaya aludəlik, uşaqlarla uğraşmaq yer alır. Psixoloqların qənaətinə görə, əksər cütlüklər bu vəziyyətdən çıxmaq üçün alış-verişə meyl edir. Özünü bədbəxt hiss edənlər demək olar ki, alış-veriş mərkəzlərindən çıxmırlar. Öz münasibətlərindən zövq almaq üçün əllərində dolu torbalar olanda daha xoşbəxt olurlar. Və bir müddət sonra bu, vərdiş halına dönür. Münasibətlər pozulduqca cütlüklərin borcları da artmağa başlayır. Çünki xərcləri və kredit kartları da artır. Özlərini yaxşı hiss etmək üçün alış-verişə aludə olan cütlüklərə əsas məsləhət isə bir-birilərini sevmələri, düşükləri vəziyyətdən çıxış yolları axtarmaqdır. Çünki mənəvi nəsnelərdən gələn müsbət enerjiyi heç bir alış-veriş əvəzləyə bilmir.

9 il əvvəl unitaza atdığı üzük tapıldı

Amerikanın Nyu Cersi ştatındakı Somers Poynt şəhərində 9 il bundan əvvəl unitaza düşən brilyant qaşlı üzük tapılıb. Bu barədə lenta.ru saytı xəbər verib. Şəhər sakini Pola Stenson onu 2009-cu ildə, əllərini tualetdə yuyanda itirib. Qadın sonradan anlayıb ki, üzük artıq barmağında yoxdur və düşünüb ki, onu həmişəlik itirib.



nişığı, itirdiyi üzükdür və Missuri ştat sakini təsadüfən əravadının 400 min dollar dəyərində olan toy üzüyünü zibil yeyiyinə atıb. Ər-arvad daha sonra zibilliyə gedərək, üzüyü tapıblar.

2016-cı ildə Amerikanın

Scherder-ə görə, problemsiz, heç bir şey etmədən keçirilən bir gün beyin üçün arzuolunmaz və "boş yerə keçirilmiş" bir zamandır. "Beyin problemlərdən faydalanır", - Scherder deyir.

Əsəb korlayan iş yoldaşı beyinə xeyir verir



Hollandiyalı neyropsixologiya mütəxəssisi, professor Erik Scherder hesab edir ki, iş yerində sizi narahat edən, əsəblərinizi oynadan insanlar varsa, bundan məmnun olmalısınız. BBC-nin xəbərinə görə, əsəb korlayan bir iş yoldaşı beyin üçün ecazkar bir şeydir. Professor deyir ki, gündəlik həyatda rahatlıq insanlar üçün o qədər də yararlı bir vəziyyət deyil.

Problem yaratmamasınız, amma bir problem varsa çözməlisiniz. Bəhad, əsəb korlayan bir iş yoldaşı əlbəttə ki, əladir! İclaslarda şikayət edərsəniz, bunu həll etməyə məcbur olursunuz. Cansıxıcıdır, amma beyinin həllənməsi lazımlı olan bir işdir".

Dr. Scherder deyir ki, cansıxıcı bir iş yoldaşı ilə keçinmək üçün maddələr mübadiləsi də sürətlə işləyir və beyində daha çox təmas nöqtələri yaranır.

Erik Scherder nəticədə "informasiya anbarının" yarandığını və beyin sağlamlıq qaldığını vurğulayır.

"Stress bir fəlakət deyil, təbii xronik olanları istisna edir", - hollandiyalı professor əlavə edib.

QOÇ - Ciddi sınaqlarla baş-baş qaldığınızı nəzərə alan ulduzlar hər hansı riskin yolverilməz olduğunu vurğulayır. Qərar çıxararkən mövcud vəziyyəti və imkanlarınızı göz önünə gətirin.

BUĞA - Astroloji göstəricilər saat 18-ə qədər uğurlu məqamlar yaşayacağınızı bəyan edir. Sonrakı müddətə isə neytral şəkildə başa vurun. Bu gün varlanma ehtimalınız böyükdür.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvim sizin üçün o qədər də rəngarəng keçməyəcək. Yaxın olduğunuz şəxslərlə münasibətiniz gözənlənir. Fəaliyyətinizlə bağlı xoşagəlməzliklər də mümkündür.

XƏRÇƏNG - Hər mənada əhəmiyyətli gündür. Bir tərəfdən çoxdan görmədiyiniz adamlarla rastlaşmağınız, digər tərəfdən qarşılıqlı münasibətlərdə rəvan davranışlar sizə rahatlıq bəxş edəcək.

ŞİR - Qarşınızda böyük perspektivlər durur. Hansı addım atacağınızdan asılı olan gələcək situasiyalar məsuliyyət hissənizi də artırmalıdır. Aqlınız kəsməyən işlərə ciddi yanaşmayın.

QIZ - Bəzi cəhdləriniz uğursuzluqla nəticələnsə də, buna görə qəmlənməyə dəyməz. Çünki Göy qübbəsi nahardan sonra sizə gözənlənilməz sevinc bəxş edəcək. İşdə uğurlarınız mümkündür.

TƏRƏZİ - Əsas enerjinizi sevgi münasibətlərinə yönəldin. Çünki yeganə uğurunuz bu sahə ilə bağlı olacaq. Fəaliyyət zəminində isə hansısa irəliləyişi gözləməyə dəyməz. Yalan danışmayın.

ƏQRƏB - Bu gün sizə mütləq kimsə kənardan dəstək verməlidir. Yoxsa passivliyi aradan qalxmayacaq. Pulla bağlı problemlərinizin həllinə çalışın. İctimai yerlərdə çox görünməyin.

OXATAN - Əksər sahələrdə sevindirici hadisələrlə rastlaşma ehtimalınız var. Lakin bu yönümdə maliyyə məsələləri istisna təşkil edəcək. Hər halda, ovqatınıza mənfi təsir göstərən amil olmayacaq.

OĞLAQ - İstirahət haqqında düşünməyin. Çünki indiki məqamda bütün perspektivləriniz aktivliyinizdən asılıdır. Qarşıdakı həftədə görəcəyiniz işləri indidən planlaşdırın. Maraqlı görüşlər də labüddür.

SUTÖKƏN - Dünəndən mənfi enerjili Ay bürcünüze daxil olduğu üçün ilk növbədə səhhətinizi qorumaq, səfərə çıxmamalısınız. Yaxşı olar ki, ağır fiziki işlərə ara verib, əsas gücünüzü diplomatik görüşlərə həsr edəsiniz.

BALİQLAR - Ağır fiziki işlərə bir qədər ara verməyiniz tələb olunur. Əks təqdirdə səhhətinizdə mənfi fəsadlar baş qaldıra bilər. Nahardan sonra şəxsi büdcənizi artırmaq üçün imkanlar qazanacaqsınız.

Qoroskop

(12 dekabr)

Səbuhi Rəhimli

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

14 il əvvəl 3 dollar tapdı və cavabını bu gün aldı

Amerikanın Nyu Cersi ştatındakı Monmut Biç şəhərində polis 26 yaşlı qadına 14 il öncə tapılan pulları qaytarıb. Bu barədə lenta.ru saytı xəbər verib. 2004-cü ildə 12 yaşlı Peyc Vudi küçədə 3 dollar tapdı və bunu polis bölməsinə aparıb. Həmin vaxtdan bəri bu pullar sübut kimi saxlanılıb. Həmin pulun arxasınca heç kim gəlmədiyi üçün onu tapana qaytarıblar.



Polislərin qəfil gəlişi Vudini qorxudub. Onlar soruşublar: "Siz bilirsiniz ki, 2004-cü ildə nə etmişiz?" Qız isə bu suala cavabda düşünüb ki, 2004-cü ildə uşaqlıq olub və bu baxımdan da pis heç nə edə bilməzdi. Həmin vaxt polis onlara tapdığı 3 dollar konvertə geri qaytarıblar. "Bu, milad bayramı möcüzəsi idi", - bunu da qadın deyib.

Sentyabrda xəbər verildi ki, Amerikanın Santa Barbara şəhərində yuxarı sinif şagirdi küçədə çanta tapıb və onun içində 10 min dollar olub. Şagird bunu çantanın sahibinə qaytarıb.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABİROĞLU

Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.